



## Annotasiya.

Habil Yaşarın oxuculara təqdim etdiyi bu kitab “Yoxluğumun Varlığı” adlanır. Kitabda yazarın dünyaya baxışları, könül duyğuları, eyni zamanda fəlsəfi düşüncələri öz əksini tapmışdır. Bundan öncə şairin 2001–ci ildə “Səni sevdim sevəcəyəm” və 2003-cü ildə “Məni sevgi yaratdı” kitabları oxuculara təqdim edilmişdir.

Sevirəm – çünki sevməsəm yaza bilmərəm.  
Yazıram – çünki yazmasam yaşaya bilmərəm.  
Yaşayıram – çünki yaşamasam sevrək yaza bilmərəm.

Habil Yaşar.

*Üzü Sabaha...*

Gənc şair, mənəviyyatlı insan, gözəl öyrətmən, vəfalı dost **Habil Yaşar** yeni kitabı üçün bir yazı yazmağı təklif etdikdə sevindim. Sevindim, çünki Kitab çıxacaqdı; mənim üçün əziz insan olan Habil Yaşarın – Kitab qədri bilən bir insanın kitabı çıxacaqdı! Onun artıq üçüncü kitabı olan “**Yoxluğumun Varlığı**” son illərdə qələmə aldığı şeirlərdən oluşur. “*Qələmə aldığı*” deyirik, çünki, Habilin heç də bütün şeirləri(ni), bütün şeirsəl anıları(nı), şeirsəllikləri(ni) bizə təqdim etmədiyini düşünürəm – yalnız qələmədən (çağdaş intonasiya ilə desək, bilgisayardan) keçənlərini paylaşır bizimlə... Onun şeir xəsisliyi etdiyini düşünmürəm, bəlkə tam tərsinə doğru etdiyini demək istəyirəm. – Bilirsiniz, Habilin İlahi biliklərə yaşına görə yaxşı vəqif olması, yenə yaşına görə oxuduqları, əldə etdiyi başarılar və fikir süzğəcindən keçirdikləri ilə sırf ədəb-bədii planda yaza biləcəklərini göz önündə tutur və “o, doğru edir” qərarına gəlirəm. – Heç də hər şeyi yazmaq (başqa sözlə, paylaşmaq) lazım deyil – həm daha yaxşısı yazılıbsa, həm də daha yaxşı yazacağıın məqam qarşısında... Bir də elə mövzular var, bəlkə heç şeirlik deyil, bəlkə elə toxunulmamış –“bakirə” qalsa yaxşıdır... Zira, şairin yaşamı da bir şeirdir – **ÖMÜR ŞEİRİ!**..

“**Yoxluğumun Varlığı**” kitabı **Habilin** üçüncü kitabıdır. Onun hələ 19 yaşında ikən qələmə aldığı, onu sevən və onun sevdiklərinin ilgi ilə qarşıladığı “**Məni Sevgi yaratdı**” adlı kitabı gənc şairə uğur gətirdi. Habil bundan ruhlanaraq mətbuatda daha tez-tez göründü, ədəbi müzakirələrdə iştirak etdi, öz fikir və mülahizələri ilə çıxış etdi. Təbii ki, onun da (başqalarının da) Ürəkdən keçənləri – uyğun bildiklərini yazmaq haqqı var, eyni güclə oxucularının da onun haqqında öz münasibətlərini açıqlamaq haqqı..! Mən Habili HAQQa sayğılı gördüm həmişə!

Habil şeir yaradıcılığı ilə yanaşı publisistik yazılarla, nəsr örnəkləri ilə də çıxış edir; hansı türdə yazmasından asılı olmayaraq, öz yazılarında həmişə İŞİĞə doğru gedir, HAQQ arayır. O, toplumumuzda, dünyada baş verən proseslərə biganə deyil, publisistikasında elmiliklə bədiiliyi vəhdətdə görür, özünəözgü sonuclara varır.

Gənc dostuma yeni-yeni yaradıcılıq uğurları diləyir, ən xoş arzularımı bildirirəm!

**Ə.QOŞALI**  
*DGTYB başqanı*

Tərcümeyi-halım.

Mən Habil Yaşar 1983 - cü ildə Bakı şəhərində anadan olmuşam. 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişəm. Hərbi xidmətdə olmuşam. 2001–ci ildə “Səni sevdim

sevəcəyəm”, 2003-cü ildə “Məni sevgi yaratdı” kitablarının müəllifiyəm. Azərbaycan Yazıçılar Birliyinin(2003), Dünya Gənc Türk Yazarlar Birliyinin(Maliyyə Nəzarət Təftiş Komissiyası üzvü-2009), Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının(Maliyyə Nəzarət Təftiş Komissiyası 2009), Dünya Azərbaycanlıları Konqresinin (2010), Seçkilərin(Məntəqə katibi) üzvüyəm. Şərqi Avropa Ölkələri Gənclər Əməkdaşlığı Konfransının(2009-Bakuruyani,Gürcüstan), Londonda keçirilən Dünya Azərbaycanlıları Konqresinin XI qurultayının(10-13 dekabr2010) iştirakçısıyam. Qazaxıstanın Türküstan şəhərində keçirilən “19 Mayıs Türk Dünyası Genclik Buluşması” nda etdiyim xidmətlərdən dolayı təşəkkürnamə almışam.(2011)."XX-XI ƏSRİN ZİYALI VƏ YARADICI İNSANLARI"ensklopediyasında, "Çağdaş Azərbaycan Şiiri"(2009-Ankara,türkiyə türkcəsində iki şeir) və s kitablarda yazılarım dərc olunub. Prezident təqaüdçüsü(Ədəbi fəaliyyətinə görə 2009), "Vicdanlı Qələm"("Qafqaz"Media İctimai Birliyi,jurnalistika fəaliyyətinə görə 2008) kimi mükafatlara layiq görülmüşəm. 2006-cı ildən Bakı Neft Energetika Kollecinə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Ailəliyəm, iki övladım var.

[Shair26@box.az](mailto:Shair26@box.az)

[hablyasar@rambler.ru](mailto:hablyasar@rambler.ru)

<https://www.facebook.com/hyashar>

<http://hablyashardotcom.wordpress.com/>

zengimselim:

zengim.az 6070--106818

megaArt.az 6070--725641a

## Çəkirik.

Bu dünyada kim nə bilir,kim nə çəkir,  
Bilinməzi kimsə bilməz,kimsə çəkir,  
Mən çəkirəm,sən çəkirsən,o da çəkir,  
Çəkiləsi sevinc deyil,dərd çəkirik.

Bu dünyada insanlığın üzü qara,  
Beş sözünün ikisi ağ,üçü qara,  
Öz rəngindən utanıbdı özü qara,  
Beyazı da qaralayıb,xətt çəkirik.

Bu dünyada kim deyir ki,azdı yanan,  
Yüz illərdi Kərəm üçüm sazdı yanan,  
Doğulandan öləndək sızıldayan,  
Könüllərin gülüşünə sədd çəkirik.

08.09.2009

## DÜNYA.

Gəlməz özünə dünya,  
Getməz düzünə dünya,  
Gülüb üzümə dünya,  
Ağladıb belə məni.

Yamanca kordu dünya,  
Yaxşıya gordu dünya,  
Məni də yordu dünya,  
Çərlədib belə məni.

Gözümə baxa bilməz,  
Yaş olub axa bilməz,  
Sonuma çıxma bilməz,

Öldürüb belə məni.

Həya üzündən güdib,  
Nuru gözündən güdib,  
Vallah özündən gedib,  
Çaşdırıb belə məni.

07.01.10

DÜNYA ÖZÜN BOYDA DƏRD VERDİN MƏNƏ.

Dünya özün boyda dərd verdin mənə,  
Bu yükü çiyimdə daşıyıram mən.  
Götürsən bu yükü çiyinlərinə ,  
Görərsən ah necə yaşayıram mən.

Dünya özün boyda kədər payını,  
Sən mənim ömrümə tuş eyləmişən.  
Süzüb badələrə içib qanıma,  
Mənim sağlığıma nuş eyləmişən.

Dünya özün boyda kədərin,qəmin,  
Bir özün boydada göz yaşların var.  
Necə qəribədir sənin aləmin,  
Haqlı da,haqsız da savaşıların var.

Dünya özün boyda dərd yuvasısan,  
Bu evi uçurub,dağıtmaq olmur.  
Sinəmi min yerdən yaralayıbsan,  
Elə bir yara ki,sağaltmaq olmur.

Dünya özün boyda dərd okeanı,  
Sonsuz fırtınalar ocağısanmış.  
Yaxşı tanımazdım mən bu dünyanı,  
Sən demə ilanlar qucağısanmış.

2008

Xəzər.

Bu gün sahilində dayanacağam,  
Səninlə söhbətə gəlirəm, Xəzər.  
Sirrimi tək sənə mən açacağam,  
Səndə pənahımı gəzirəm, Xəzər.

Sən də dalğalısən illər boyunca,  
Mənim ürəyim tək dayanmayırsan.  
İnsan rahat olur həmdərd olunca,  
Nədəndi dərdimə inanmayırsan?

Nəhəng olmağınla öyünmə, Xəzər,  
Mənim dərdlərimdən böyük deyilsən.  
Alarsan qoynuna o səni əzər,  
Götür dərdlərimi götürə bilsən.

Sevin ki, başına dolanır quşlar,  
Mənimsə başıma dolanan hanı?  
Sənin üzərinə yağan yağışlar,  
Mənim göz yaşımıdır gəzir dünyanı.

Ulduzlar bərq vurur suyunun üstə,  
Ləpələr şirin bir nəğmə söyləyir.  
Mənsə dayanmışam ürəyi xəstə,  
Dərdlərin əlindən içim inləyir.

Demə paxıllığımı tutacaq sənə,  
Paxıllıq deyilən o mənə yaddır.  
Baxsan ürəyimin dərinliyinə,  
Bir deyil min Xəzər sıxışacaqdır.

2008

ALLAH.

Bu bahar ömrümə bir sazaq düşüb,  
Qışmı yaşayıram,baharmı Allah?  
Ayrıldıq araya bir ocaq düşüb,  
Mənmi alışıram,o yarmı Allah?

Özüm öz içimdə əriyən mənəm,  
Ağlayıb,sızlayıb,göynəyən mənəm,  
Min yükü çiynimə götürən mənəm,  
Haqımı daşıyıram,nahaqımı Allah?

Səhərin dan yeri açılan deyil,  
Yoluma bir işıq saçılan deyil,  
Yazılan yazılıb pozulan deyil,  
Ağmı yaşayıra,qaramı Allah?

Elə bir yerdəyəm gəl apar mən,  
Tikansız bir güləm dər qopar məni,  
Haraya getsəmdə dərd tapar məni,  
Dərdmi xoşlayıram,vüqarmı Allah?

Həsretin əlindən əldən düşmüşəm,  
Ağızdan düşmüşəm,dildən düşmüşəm,  
Deyəsən mən yerə göydən düşmüşəm,  
Düzmü danışıram,yalanmı Allah?

2008

## YUXULAR.

Yuxular həqiqət olsaydı əgər,  
Arzular,xəyallar gərəksizləşər,  
Bir heçə dönərək məhv olacaqdı  
İnsan yuxularla yaşayacaqdı.

Kiminin yuxusu sevinc dolusu,  
Bir deyil,min dəfə görmək arzusu,  
Onun ürəyinə taxt salacaqdı  
İnsan yuxulara aldanacaqdı.

Kiminin yuxusu həsrət qoxulu,  
Həyatın özütək o da qorxulu,  
Bir daha yuxular görməsin deyə  
O, nifrət edərdi yuxu görməyə.

Yuxular qəribə xoş,dəhşət kimi,  
Biz onu görürük həqiqət kimi.  
Yuxunu həqiqət sandığımızdan,  
Onu axtarıyıq zamanbazaman,

Yuxular həyatın özündə həyat,  
Bəzən həyacansız,bəzən narahat.  
Bir günü özünə sevdirdir bizi,  
Bir gün sə sındırır ürəyimizi.

2007

## QARA BULUD.

Qara bulud,  
Qara bulud,  
Məni unut...

...

Qara bulud,  
Dərdin-qəmin,  
Simgəsi,  
Məzarların,  
Rəngisən...

Qara şərin rəngisən,  
Qara illərin rəngi.  
Bəşərin qənimisən.  
Ayrılıq sən,  
ölüm sən  
iztirab sən  
zülüm sən.



Qara düşərli olmur

Qara bulud  
Qara buulud  
Mən qaranı unut...

2008

Qabırğalar...

Qabırğa bədənlərin  
ayağı altında titrəyir

Qabırğa bədənlərin  
Qabarlı əlləri  
Göyə açılı

Qabırğa bədənlərin  
Qırıq-qırıq olmuş alınlarından  
Zəhmət suyu tökülür,  
Qabarlı əllər,  
Yumurlanıb bükülür.

...

Qabırğalar qabar-qabar əllərini  
qaldıraraq  
qışqırırdı qaba-qaba.

...

02.08.08,  
02.26

MƏMLƏKƏTİM.

Mən doğuldum şaxtalı, boranlı qış axşamı,  
Mən doğuldum alovlar, odlar məmləkətində.

Mən doğuldum tanıyım vətənim, anamı,  
Mən doğuldum onlarla bağlı səadətimdə.

Yaşayırsa demək borcluyam bu torpağa,  
İliyimdi, qanımdı, canımdı məmləkətim.  
Bu gün döyüş olarsa vətəni qorumağa,  
Hazır bütün varlığım, hazır bütün xislətim.

Ölərəmsə vətənin uğrunda ölmək mənə,  
Ölümlərin ucası şəhidlik gətirəcək.  
Mənim doğma torpağım Azərbaycanım yenə,  
Dastanlara sığmayan oğullar yetirəcək.

Mən doğuldum tər-təmiz ədalət ölkəsində,  
Ürəyi sevgi dolu, məhəbbət ölkəsində,  
Günəş kimi parlayan həqiqət ölkəsində,  
Mən doğuldum əbədi səadət ölkəsində,

05.11.2009

Hələ.

Bir ah çəkməyimlə quruyar dünya,  
Hələ çəkməyirəm, dözüürəm hələ.  
Bir kəs axtarıram quruyar dünya,  
Hələ axtarıram, gəzirəm hələ.

Mənim dərdlərimin yaşı az deyil,  
Dünyayla bərabər doğulub dərdim.  
Onun kefi kimi, kefim saz deyil,  
Dərdlərin əlindən yorulub dərdim.

Dünyanın gözündən düşməyib hələ,  
Qalıb boğazımda ilişən dərdim.  
Dünya dərdim kimi bışməyib hələ,  
Kömür tək alışıb, közləşən dərdim.

16.12.2009

## AĞAC.

Nə gec yetişir bu ağac,  
Niyə belə gec böyüyür budaqları,  
Sərin mehdən töküləcək yarpaqları.  
Səbəb birmi, ya ikimi  
Bu ağacın kökü bəlkə su görməyib.  
Bircə damla suya möhtac sanki ağac,  
Birdən-birə böyüyəydi kaş ki, ağac.

Daha gecmi yetişəcək,  
Düşünürəm dərin-dərin.  
Bu ağacda gözü qalıb,  
Ola bilsin  
neçə-neçə  
bədgözlərin.

Dərdin nədir, desən, ağac,  
Dərmanım yox verəm, ağac.  
Bəlkə bizdən incimisən-  
saxlayırsan ürəyində.!?  
Etinasız yanaşmışıq. -  
Budağından,  
yarpağından  
qıra-qıra  
böyüməyə qoymamışıq.  
Ya özündən incimisən.

Qabığında qırış-qırış  
cadar-cadar  
öz içindən yeyir bəlkə səni qurdlar.

Mən nə bilim, nə söyləyim,  
Ola bilər tamam şair sözü.  
Amma onu bilirəm ki,  
Ağac kimi göz önündə  
yavaş-yavaş məhvə gedir

**dünya özü...**

*2008*

Hər kəsin üzündən tökülür ölüm.

Hər kəsin üzündən tökülür ölüm,  
Heç kəsin üzünə baxa bilmirəm.  
Hər kəslə sevgimi razıyam bölüm,  
Heç kəslə dərdimi bölə bilmirəm.

Hər kəsin heç kimə çatmayır gücü,  
Heç kəsin hər kəsə məhəbbəti yox.  
Hər kəsə sirrimi söylərəm düzü,  
Heç kəsin sözüne sədaqəti yox.

Hər kəslər, heç kəslər dünyası nağıl,  
Heç kəs bu kitabı oxumayacaq.  
Yaşama ey dünya yaşama dağıl,  
Yaşasan ədavət yox olmayacaq.

11.02.10

Ölümümə ağı.

Üzüm üşüyəcək torpak yerinə,  
Bu soyuq üzümə vuracaq mənim.  
Hopub sümüyümə, iliklərimə,  
Soyuqdan donacaq düşüncələrim.

Soyuqdan donacaq düşüncələrim,  
Duyğular hissindən uzaqlaşacam.  
Belə başlayacaq qara günlərim,  
Hər gün zərrə-zərrə yazıqlaşacam.

Hər gün zərrə-zərrə yazıqlaşacam,  
Görkəmə, bədənim yazıqlaşacaq.  
Özümdə bilmədən torpaqlaşacam,  
Torpağın üzünü də soyuqlaşacaq.

2010

Körpə dilənir.

Görürəm mən nələri, görmürəm Allah,  
Ağıma gəlməyən, başıma gəlir.  
Niyə yaşayıram, ölmürəm Allah,  
Böyüklər bir yana, körpə dilənir.

Əl açıb yalvarır, körpə dil tökür,  
Bir tikə çörəyə ehtiyacı var.  
Mənimsə qəlbimə qaranlıq çökür,  
Necə yaşayacaq həyatı onlar.

İstehza baxışları, acı gülüşlər,  
Hədəf qızıcığazın üzərindədir.  
Adamın başına göydən daş düşər,  
Bu körpə balanın günahı nədir?

Dilənir bir mələk, günahsız bəndə,  
Heç kəsə bu tale qismət olmasın.  
Ağlayım eybi yox, mən öz içimdə,  
Amandır körpələr qoy ağlamasın.

Körpənin gününə yanır ürəyim,  
Xəcalət çəkirəm utandığım dan.  
Yaşamağa haqqım varmıdır mənə,  
Bir insan taleyi məhv olur aman.

2009.

Dözürəm hələ.  
Dözürəm yana-yana  
bu dəcəl dünyanın ərköyünlüyünə.  
ərköyün olduğu qədərdə  
tərsliyinə,  
    inadına.  
Bir-birinin əksi olan  
mənfisinə,  
    müsbətinə.  
düzlüyünə,  
    əyrisinə.  
Dözürəm hələ ki,  
Etibarsız dünyamızın cahilliyinə.

Qəlbimin yağını yeyə-yeyə dözüürəm,  
Saxta insanların,  
saxta məhəbbətlərinə.  
Sevgini ehtirasa çevirən,  
“leyli”, “məcnunların” əyləncəsinə.  
Ana adına ləkə gətirəcək,  
bəzi qadınların fahişəliyinə.  
Onları bu yola düçar edən,  
bəzi kişilərin vəhşiliyinə.  
Dözürəm hələ ki,  
əxlaqsız dünyamızın ədəbsizliyinə.

Qanım qarala-qarala dözüürəm,  
Körpə uşaqların  
ışıqsız sabahlarına.  
Oxumaq əvəzinə,  
veyil-veyil gəzən yeniyetmələrin  
səfilliyinə.

Tinlərdə siqaret çəkib,  
intihar edənlərin mənəviyyatsızlığına.  
Dözürəm hələ ki,  
Savadsız dünyamızın rəhmsizliyinə.

Əllərimi sinəmə sıxa-sıxa dözüürəm,  
Mənliyini,  
keçmişini  
unudanların iradəsinə.  
Müasirlik adı altında,  
manqurtlaşan,  
heyvanlaşan  
beyinlərin düşüncəsinə.  
Dözürəm hələ ki,  
Unutqan dünyamızın huşsuzluğuna.

Dözürəm min bir əzab çəkə-çəkə,  
göz yaşımı tökə-tökə,  
Qarabağın yoxluğuna.  
Varlığımın varlığından utanıram.  
Gündə min yol  
bu dünyada yaşamağa haqqım yoxdur  
deyə-deyə  
bu dünyadan qovuluram.  
Dözürəm hələ ki,  
bu haqsız dünyamızın tərəfkeşliyinə.

Dözürəm,  
dözümün də,  
səbirin də,  
sonu vardır bu dünyada.  
Güman sabah dözməyəcəm,  
Dözə-dözə ölməyəcəm,  
Mən dözüürəm deməyəcəm,  
Ola bilər,

Düşünürəm özümdə  
Gün gələcək  
tükənəcək  
dözümümdə.  
2008.

Ağartmayıb.

Mənə dərd verən Allah,  
Dərmanın unutmayıb.  
Qəlbimi görən Allah,  
Rəhmətin azaltmayıb.

O,rəhmandır,rəhimdir.  
Hər bir işdə kərimdir,  
Yaratdığı elmdir,  
Boşuna yaratmayıb.

O bilər niyyətləri,  
Eşidər söhbətləri.  
Sirlidir hikmətləri,  
Tam açıb ağartmayıb.

2008.

Soyuyub.  
Soyuyub bu dünya,  
Yumruq boyda ürəkləri  
isidə bilməyəcək qədər soyuyub.  
Havası soyuyub,  
rəngi soyuyub.  
Mənası,ahəngi,  
nəyi varsa soyuyub.  
Bu soyuq deyəsən həddini aşıb,  
Dünya soyuyaraq həddini aşıb.



28.04.10

Türkün səsi.

Türkün səsi...haqdan gələn bir səda,  
Bu sədanı eşitməli,duymalı.  
Haqq bağırən bir xalq varsa dünyada,  
O da türkdür,türkə dəstək olmalı.

Türkün səsi...öz səsindən tanınar,  
Özgə səslər bu sədaya bənzəməz.  
Ədaləti yer üzünə yayanlar,  
Haqsızlığa göz yumaraq gəzəmməz.

Türkün səsi...peyğəmbərin duası,  
Amin deyən milyon dillər var olsun.  
“Əzəl-axır dünya türkün dünyası”,  
Yer üzünə haqq səsımız car olsun.

Türkün səsi...xoş məramlı bir səda,  
Bu səs ilə dünya üzün güləcək.  
İnsanlıqdan uzaqlaşan dünyada,  
“Mutlu günlər” türk oğluyla gələcək.

07.06.10

**Mən də dilənçiyəm.**

**Gözümü açandan axtarışdayam,  
Yaş töküb mərhəmət umuram bəzən.  
Gah ərişdi yolum,  
gah  
arğacdayam,  
Bir soyuq baxışdan donuram bəzən.**

**Çıraq axtarıram qaranlıqlara,  
İşıqlı,  
nurlu  
bir yer axtarıram.  
O yerdə yenidən qurulan dünya  
Bir könül sultanı, pir axtarıram.**

**Mənim axtardığım nədir, soruşsan –  
Özümçün heç bir şey,  
dünya  
deyirəm...  
Eşq, Ürək, Həyəcan, Sevda deyirəm,  
Mənim axtardığım Odur sonunda...**

**Axtara-axtara gəzirəm hələ,  
Yolları-yollara qatıb gedirəm.  
Hələ tapmayıram axtardığımı,  
Axtara-axtara itib gedirəm.**

*12.07.2010*

Nigaran tabut.

Kədər-gözlərdən süzülüb gələn  
Yanğının sübutu.  
Ölüm-çəkilən əzabların  
Bir andaca sükutu.  
İnsafdan deyil axı  
Bu qədər yormağ olmaz  
Gözləri yolda qalan  
Nigaran tabutu.

2004

Ölən torpaq.

Cadar-cadar  
Quruyurdu torpaq

Havanın dözölməz hərərətindən  
Və canında hiss edirdi  
Susuzluğun yanğısını.  
Göyə zillənirdi baxışları,  
Həzin-həzin,  
su dilənirdi  
buludların topasından,  
partdaq-partdaq dodaqları.  
Buludlar simic kimi  
Diriltmirdi  
ölü torpağı olan  
quraqlıqları.

2004

Gərək.

Yanım günəş kimi,yanım şam kimi,  
Pərvanə eşqiylə odlanam gərək.  
Özümə qəhərli bir axşam kimi,  
Özüm də özümə yadlanam gərək.

Tökəm göz yaşımı,tökəm sel kimi,  
Əsəm külək kimi,əsəm yel kimi,  
Sızlaya-sızlaya Sarıtel kimi,  
Hər dərdə,əzaba qatlanam gərək.

Yarsız neyləyirəm quruca canı,  
Gülüb-danışmağı,quruca canı,  
Amalım yolunda gəzib dörd yanı,  
Bu taydan,o taya atlanam gərək.

Çıxam öz yolumdan,ox kimi çıxam,  
Əngəl,maneəni adlayıb yıxam,  
Ölsəm bilinməz ki,varmıyam,yoxam,  
Qalsam sevgilimlə şadlanam gərək.

Yağam yağış kimi,qar kimi yağam,

Həsreti əlimlə öldürəm,boğam,  
Hər səhər günəştək yenidən doğam,  
Yanıb eşq oduna odlanam gərək.

Keçəm qayaları,sıldırımınarı,  
Vecimə almayam ildırımları,  
Mənə olan bütün etimadları,  
Bir gün Allah qoysa,doğrudam gərək.

2006.

### Şəhər gecələri.

Süd kimi bəyaz  
Aydınlıq bir gecə.  
Gecənin nəğməkar ritmlərinə  
Rəqs eləyir  
Səmadakı ulduzlar.  
Uzaqlarda tək-tək nəzərə çarpan adamlar  
və  
onların arxasınca yeriyan kölgələr,  
ara sıra eşidilən qarışıq səslər.  
Sahillərdə dövrə vuran  
Dalğaların pıçılısı.  
Gəmilərə yol göstərən  
Mayakların işıltısı.  
Yol qırağı cərgə-cərgə şaxələnən  
Ağacların gözəlliyi.  
Meh əsdikcə yarpaqların  
Həzin-həzin xışıltısı.  
Haradasa yem axtaran  
Böcəklərin vızıltısı.  
Şəhərin qaynar nöqtələri  
əsrarəngiz,çil-çıraqlı binalar  
və  
yollarda gedib-gələn maşınlar.  
Bir tərəfdə musiqinin  
Heyran edən çalıntısı.

Bir tərəfdə gölməçədə  
əks olunan ayın çarpaz parıltısı.  
Yol qırağı,ağac altı,  
Sevənlərin görüşləri.  
Bu görüşü canlandıran  
İsti-isti öpüşləri.  
Nələr olmayır ki,gecə,  
Həyat qaynayır,qarışır.  
Təbiətdə hər hüceyrə,  
Yaşamaq üçün çalışır.

22.12.05

Anadır.

Bəxş edən ömrü bizə bil ki,səbəbkar anadır,  
Dahilər yetişdirən güclü sənətkar anadır.

Vicdansızdı övlad,oğul yolunu azsa əgər,  
Ağlayar qan ürəyi sanma günahkar anadır.

Nə qədər gözəldisə bu dünyanın cah-cəlalı,  
Yaradandan biz üçün böyük yadigar anadır.

Saysız olar can deyib,can eşidən tanışların,  
Yolunda can verənin bil ki,doğmakar anadır.

Sözləri musiqili yağ tək yayılar ürəyə.  
Etiraf eylər hamı şair,bəstəkar anadır.

Hər evi,hər ocağı cənnətə döndərən odur,  
Əlləri gül qoxuyar,pak və təmizkar anadır.

Habili bəxş elədi bu gözəl kainata,  
Bu ömür yollarına,daim duakar anadır.

2004

Gülmə bu dünyanın üzünə gülmə.

Gülmə bu dünyanın üzünə gülmə,  
Gülsən ağladacaq acılığından.  
Bir gün qaldıracaq ucaya səni,  
Bir gün endirəcək ucalığından.

Getmə bu dünyanın dərinliyinə,  
Dayazı dərinidir,dərini dayaz.  
Harada olsanda batırsan səni,  
Onun sahilinə etibar olmaz.

Sevmə bu dünyanın üzünü sevmə,  
Sevsən nifrətini qazanacaqsan.  
Bir deyil min oyun açar başına,  
Oynama onunla uduzacaqsan.

Dünya bağışlamaz,bağışlasanda,  
Bağışla sözünü unudub dünya.  
Onun dəyərini alqışlasanda,  
Bil səni hörmətdən salıbdı dünya.

Baxma bu dünyanın sözünə baxma,  
Dünyadan Allahın acığı gəlir.  
Özün özlüyündə özün ol yetər,  
Sən özün olanda dünya təkləşir.

17.08.2010  
23:20

Bir gün.

Bir gün öləcəyəm səssiz-səmirsiz,  
Heç kəsə bir zəhmət olmasın deyə,  
Özümü dəryada qərq edəcəyəm.

Məni hissə-hissə axtaracaqlar,  
Adımı söyləyib bağıracaqlar,  
Fəqət,olmayacaq bir gördüm deyən.

Dərdimi içimdə boğub öləcəm,  
Evimdə bir matəm qurub öləcəm,  
Öləcəm, öləcəm qəsdən öləcəm.

Mənim varlığımı istəməyənlər,  
Məzarım üstündə ağlayacaqlar,  
Məni məzara da qısqanacaqlar.

Yeni bir həyata başlayacağam,  
Burada səadət tapa bilmədim,  
Məzarda xoşbəxtlik yaşayacağam.

2008

Gülə-gülə ağladım.  
Bir gün heç gülməyəcəyimi,  
gülə biləməyəcəyəmi  
düşünərkən ağladım.  
Ağlaya-ağlaya gülməyi,  
Gülməyin nə olduğunu unutdum  
unudaraq yaşadım  
ömrün gənclik illərini  
və  
necə ki, yaşayıram  
onun fəsillərini.  
gülə-gülə ağlamağım,  
ağlaya-ağlaya gülməyimdən çox oldu.  
Ağlamaqla ovundum  
Gülməli günlərimin ağlamalılığına.  
Mən belə yaşadım  
gülə-gülə ağlamağı,  
ağlaya-ağlaya gülməyi.  
Sınmadan,  
əyilmədən.

05.09.2010

Yağ,ey yağış...

Gecədir...

bir qaranlıq otaqda oturmuşam  
duyğularla baş-başa.

Pəncərəmə damla-damla axır,  
Inci yağış damlaları.

Nə zamandır həsrət idim  
belə çiskin yağışa.

Arzuları,

diləkləri

ən yaxın sirdaşıma  
söyləyirdim həzin-həzin.

O da mənə cavabında  
qanlı-qanlı ağlayırdı,

yas tuturdu

nakam qalmış arzuların ölümünə.

Kəsmə yağış, yağ bu gecə,  
yağmağınla neçə-neçə sevənlərin

sədasını duyacaqsan  
insanlardan gizlicə.

Yağ,ey yağış.

o pak,təmiz damlaların

yollarıma su çiləyir,

soyuğunda isinəcək

bir varlığın coşqun səsi

səndən ümid diləyir.

Yağ,ey yağış, dayanma sən,

Yağmağınla

neçə yanğın ürəklərin

alovunu kəsəcəksən.

kəsmə yağış,kəsmə yağış,

bu qaranlıq gecələrdə,

mənim üçün nağıl danış.

17.04.03



## Bir yarpağın qürub çağı.

Bir ağac var uzaqda,  
və  
o ağacın budaqlarında  
bir yarpaq var  
solmuş,  
                  saralmış.  
və  
bu yarpaq  
ömrünün qürub çağını yaşayır.  
Az müddət sonra  
bu yarpaq,  
asta-asta,  
                  yavaş-yavaş,  
budağından ayrılıb  
düşəcək torpaq üstə.  
Bu yarpaq  
son dəfə hiss edir  
budağının istisini  
öz canında  
və  
son dəfə vidalaşır  
budaqla  
iki yol ayrıcında.  
Budur həmin bu yarpaq  
aram-aram enir  
torpağa sarı.  
Torpaq onu salamlayır,  
dil açıb gülə-gülə,  
nəgmə deyir dodaqları,  
ilin xəzan çağında.  
Özgə yarpaqlar kimi  
Bir yarpaq da ayrılır  
öz doğma budağından.  
Günlər gəlib keçdikcə  
bu ağac da quruyur  
yarpağın fərağından.

Yağış olmaq istəyirəm...

Yağış olmaq istəyirəm,  
Gecələrin yağışı.  
Nə sərt olam,  
    nə də zəif,  
narın-narın yağam-yağam,  
yağa-yağa baxam-baxam  
insanların baxışında  
sevgiləri,  
    nifrətləri  
duyam-duyam,  
duya-duya yuyam-yuyam  
insanlığın günahını.

Yağış olmaq istəyirəm,  
Gecələrin yağışı.  
pəncərədən asılı qalan  
sevənlərin acısını  
öz içimə çəkəm-çəkəm,  
çəkə-çəkə yağmur tökəm  
sevənlərin atəşinə.  
heç olmasa yarasaydım  
sevənlərin bir işinə.

Yağış olmaq istəyirəm,  
Gecələrin yağışı.  
ilham olam şairlərə,  
təsvir olam rəssamlara,  
bir musiqi bəstələdəm  
bəstəkarlıq edənlərə.  
mən yağışı sevənlərə,  
yağış qədri bilənlərə,  
həyat verəm,  
    ömür verəm  
yağa-yağa

quruları nəmləndirəm,  
könülləri şənləndirəm.

Bax beləcə  
Yağış olmaq istəyirəm,  
Gecələrin yağışı.

02.10.2010  
02:05.

Gülə gül kimi yanaş ...

Əzməyin çiçəkləri,  
Tapdamayın gülləri.  
Gül cənnət qoxuludur,  
Qoruyun ətirləri.

Gül insandan inciyər,  
İnsan güldən inciməz.  
O elə bir incidir,  
İncilərdən keçinməz.

Hər gülün öz duyğusu,  
Öz gözəl ətiri var.  
Gülə gül kimi yanaş,  
Gülündə xəteri var.

Gülü çiçəkdən soruş,  
Çiçəyi güldən soruş.  
Gülə olan sevgini,  
Gəz,dolan eldən soruş.

İnsan gülə bənzəyir,  
Hər insan bir gül olur.  
Güllər dəyişmir amma,  
İnsan dəyişkən olur.



Nə bir qadın gəlsin qəbrimin üstə,  
Yalandan dil açıb ağrı deməsin.  
Vaxtımda qədrimi bilməyən bir kəs,  
Vaxtsiz ölümümdən kədərlənməsin.

Uçmaq istəyirəm,  
                                 göylərin yeddi qatına,  
Oralar ləkəsiz, necə təmizdi.  
Göylər paklığından, məhəbbətindən,  
Məni sirdaş bilər, məni dost bilər.  
İncitməz həyatın sərt üzünü məni.

Oraya bir insan ayağı dəyməz,  
Məndən özgəsini götürməz ora.  
Mənim sevincimi sevinci bilər,  
Bir tək kədərimə sevinməz ora.

Tapmaq istəyirəm ömür bitməmiş,  
Bəxtimin gələcək səadətini.  
Çıxmaq istəyirəm yerin oxundan,  
Yarmaq istəyirəm cazibəsini,  
Heç mənim qədrimi bilmədi bu yer.

Qoy məni bu yerdə axtarmasınlar,  
Adım ürəklərdə silinib-getsin.  
Saxta yer üzündə, saxta adamlar,  
Mənim yoxluğumla barışıq etsin.

30.01.2011 20:22

Əsgərlik düşüncələri.

Bu gün pəncərənin önündə,  
Xeyallar qapımı döyüb,  
Ağlamağa başladı.  
Sıx-sıx tutub qollarımdan,  
Buraxmadı yaxamı,  
Xatirələr dalğası.  
Yadıma iyirmi illik həyatımın,

Sevinci,qəmi düşdü.  
Zaman nə tez keçdi,  
Nə tez ötüşdü.  
Əsgərliyin soyuq günlərində,  
Atamın isti nəfəsi  
Qorudu məni şaxtanın soyuqluğundan.  
Anamın şirin səsi,  
Qəzəbli qışqırıqların  
Yerini tutdu.  
Gülər üzlü sevgilimin cizgiləri  
Kinli-kinli baxışların  
Nifrətini unutturdu.  
İndi anlaya bildim,  
Keçən günlərimin mənasını.  
Pulun qədrini,  
Pulsuzluqda bildim.  
Dünyaya açıq gözlə baxmağı,  
Pislikləri,yaxşılıqları  
Seçə bilməyi  
Burda öyrəndim.  
Hər günü cəsərət tələb edən,  
Əsgərlik illərində.  
Mən hər şeyi anladım,  
Kövrək qəlbimin uşaqlığına  
Ağladım.

31.08.04

Gözünü yaxşı aç.

Gözünü  
dünyanı görüb  
taniya biləcəyin qədər aç.

Aç  
yaxşı bax  
ikiüzlü dünyanın  
ikiüzlü insanlarına.

Bir üzü ağ,  
bir üzü qara dünyanın  
ağında nə gördün ki...  
ilanın ağına da lənət demişlər,  
qarasına da.  
Bağlama gözlərini  
dünyanın rəngli tamaşalarının  
səhnəciklərinə.  
özü olmayan aktyorların  
oyunlarına yaxşı bax.

Bax və  
unutma:  
hər şeyi unudulacaq olan dünyanın  
unudulmazlarını.  
toz basmasın sinənin  
təmizliyini,  
nuru azalmasın bəbəklərinin.  
yaxşı bax  
yaxşı olmayan dünyaya.

Can deyib, can eşitməyənlərin  
cansız ürəkləri qədər  
ölü dünyanın  
səmimiliyinə inanma.

Tutmasın gözlərini,  
gözə şirin görünən  
görülməzlərin acılığı  
və  
beləcə  
aç gözünü bağlama,  
dünyaya yaxşı bax ki,  
peşman olub ağlama.

22:35  
03.03.2011

Nəyi itirmişəm tapa bilmirəm.

Nəyi itirmişəm tapa bilmirəm,  
Axtara-axtara gəzirəm elə.  
Bəlkə tapdığımı itirmişəm mən,  
İtirə-itirə dözüürəm elə.

İtirə-itirə dözüürəm elə,  
Yerini verərmi tapacaqlarım.  
Küsüb bu dünyadan bezirəm elə,  
Bəs niyə azalmır umacaqlarım?

Bəs niyə azalmır umacaqlarım?  
Nəfsim tamahım da dayana bilmir.  
Məni anlayacaq,duyacaqlarım,  
İçimin özü də anlaya bilmir.

İçimin özü də anlaya bilmir,  
Özüm-öz içimdə gizli qalmışam.  
Nəyi itirmişəm o tapa bilmir,  
Bəlkə öz-özümü oğurlamışam.

Bəlkə öz-özümü oğurlamışam,  
Hakim də özüməm,oğru da özüm.  
Mən ki,nağıllara inanmamışam,  
Uyduran da özüm,doğru da özüm.

22.50

06.03.2011

Qadın.

Qadın insanları doğuran ana,  
Qadın insanlığın başının tacı.  
Böyük hörmət ilə yanaşın ona,  
Ürəyi görməsin nə kədər,acı.

Qadinsız olmasın bir ev eşikdə,  
Qadinsız evlərin nə yaraşığı.  
Hər bir çətinlikdə,hər keşməkeşdə,



Qadındır kişinin arxa,dayağı.

Zəif yox,zərifdir onun xisləti,  
Bir soyuq baxışla qırıla bilər.  
O qədər ucadır qadın xilqəti,  
Yeddi qat göylərə ucala bilər.

Qadın insanlığın ilki,əvvəli,  
Qadın yaradanın möcüzəsidir.  
Şirin danığışığı,bal dadan dili,  
Dünyanın ən gözəl zümzüməsidir.

2007

Adlar.(Uşaqkən adların insan yaşlandıqca dəyişəcəyini sanardım)

Uşaqkən adların  
adamlar yaşlandıqca dəyişdiyini  
sanardım.  
tez-tez sual verərdim valideynlərimə  
filan adların uşaqlara,  
filan adlarınsa böyüklərə  
məxsus olduğunu.  
Adlar yaşlara uyğun gəlmədikcə  
təəccüblənərdim.  
və beləcə adları  
düşüncəmə görə  
yaşlara uyğun bölərdim.  
Cavan üçün  
və  
qocalar üçün adlar.

Yaşlaşdıqca anladım  
uşaq düşüncələrimin yalnışlığını.  
Nə öz adım dəyişdi,  
nə də bir başqasının.  
Dəyişənin adlar yox

adamlar olduđunu bilincədə  
heç sevinmədim.  
Adların adamlardan  
daha vəfalı olduđunu bilmək  
yandırdı məni.

24.03.2011  
22.10

Yazılar.

Yaşamadan yazmaq olmur heç nəyi,  
yazmaq üçün yaşamalısən həyatı,  
nə az,nə çox  
yaşamağı bacardığın qədər  
yaşamalısən.

Acısı,

şirinliyilə

sevməlisən yaşanı.

Hər şey öz rəngilə  
daxil olmalı yazılarına,  
qarasıyla,

ağıyla.

Hər şeyə öz dəyərində  
qiymət verəcək qədər  
təmiz olmalı duyğuların.

süniliyi ortağ etmə

yazılarına,

süniliyi sevməz yazılar.

Yaşamadıqlarını yaşatdırma  
yazılarında.

yaşamın özü qədər

gerçək olmalı yazıların.

Yazılar da səni,

aynadakı əksin qədər

aydın göstərməli,

böyüklüyü,

kiçikliylə.

Yazıların da insanlar kimi

özü olanda  
gözəl olduğunu unutmamalı,  
gözəlliyi,  
kifirliyi ilə  
gözəldir yazılar.

22:40  
31.03.11

Düşmən biləcək...

Bir gün nə qədər qüdrətimiz,qüvvətimiz var,  
Düşmən biləcək,məhv olacaq,ağlayacaqdır.  
Səbr elədik,səbrimizi qorxdu sananlar,  
Aldanacaq,kor gözünü tam açacaqdır.

Düşmənimiz titrəyəcək nəre səsindən,  
Bir ərimiz yüz yağını susduracaqdır.  
Dəryalara hökm eləyən od nəfəsindən,  
Erməniyə əmdiyini qusduracaqdır.

Bir gün gələcək qəhr edəcək düşməni ordum,  
Dünya duyacaq yanğımızı anlayacaqdır.  
Bir gün gələcək tam güləcək Azəri yurdum,  
Düşmən baxacaq,öz-özünü danlayacaqdır.

12/40 07/05/2011

## Qəribə

Hər gün ağlayan adamın,  
Bir gün gülüşü qəribə.  
Bu dünyada var olanın  
Doğuş,ölüşü qəribə.

Həyat başdan başa ağı,  
Qara yazır başdan ağı,  
Sinəmizə çəkən dağı,  
Alış,verişi qəribə.

Hər insan öz gümanında,  
Bir ömür-gün zindanında,  
Qonaq gəlib,qonağında,  
Gəliş,gedişi qəribə.

Dünya özü qəm içində,  
Gözü yaşlı nəm içində,  
Bu boyda aləm içində,  
Yerin duruşu qəribə.

Şeytan mələk biçimində,  
Fələk yanır öz içində,

İnsanların seçimində,  
Doğru,yalınışı qəribə.

02.00 18.07.2011

Mən artıq yer adlı yerdən küsmüşəm.

Mən artıq yer adlı yerdən küsmüşəm,  
Küsmüşəm bir daha barışmaram da.  
Yerdə yaşamışam,yaşamamışam,  
Fərqi yox ölərəm yaşamaram da.

Yerdən uzaqlara götürün məni,  
Götürün yer adlı bu məmləkətdən.  
Yerdə yox göylərdə bitirin məni,  
Bəlkə yer utana xəcalətindən.

Yermi utanacaq,utanmayacaq,  
Utansa nə olsun,utanmasa nə?  
Yerin bir sakini qayıtmayacaq,  
Doğulduğu yurdun,yerin yerinə.

16.08.2011 3:17:43

Zaman...

Hər şeyin üstündən xətt çəkən zaman,  
Nə tez də unudar yaşananları.  
Əvvəli bilinməz, sonu bilinməz,  
Zaman özü bilər zamanlarını.

Zaman bizə görə bölünər, gedər,  
Gedən zaman deyil ömürdü, gündü.  
Doğulan insandı,qocalan insan,  
Zaman qocalmayan sirdi, üründü.

Günahı zamanın üstə atanlar,  
Bir anın içində əriyəcəkdir.  
Zaman qədri bilib zamansızlaşan,  
İnsanlar zamanla yüksələcəkdir.

01.10.2011 2:01:04

Mələklərin göz yaşı.

Mələklərdə ağlayır inanımmı buna mən?  
Mələyin göz yaşları nədən axır görəsən?  
O mələk ki,əbədi,daimidir varlığı,  
Kimsə dərk edə bilməz bu böyük ucalığı.  
Mələklər ki,kədərdən,qəmdən uzaq yaranmış,  
Bu necə ziddiyyətdi,mələklərdə ağlarmış.  
Səbəb nədir mələyin gözündəki yaşlara?  
Bu sualı verirəm cümlə-yaranmışlara.  
Düşündüm çox düşündüm sonsuz oldu gümanım,  
Bu qədər səbəblərin mən hansına inanım.  
Gümanımı,zənnimi belə verdim mən sona,  
Mələklər ağlayarmış Adəm oğlu insana.  
Yarandığı zamandan günah etdi bu insan,  
Törətdiyi əməllər nöqsan doludur nöqsan.  
Nədəndi cümlə-bəşər yüz qat günah eylədi?  
Mələklər bu səbəbdən göydə eyvah eylədi.  
Mələyin göz yaşları yuyarmı günahları?  
Açarmı üzümüzə işıqlı sabahları?  
Bunu deyə bilmərəm,mələklərdə deyəmməz,  
Yaradanın sirrini ondan özgə biləmməz.  
Mələklərdə ağlayır,kimsə yalan sanmasın,

İnsan üçün göz yaşını tökdüyünü danmasın.

2008.

Varlığında itən zaman....

Varlığında əriyərək itib zaman,  
qeybə çıxıb,  
bitib zaman.  
dünən,  
bu gün,  
sabah yoxdur yaddaşında...  
əqrəbləri bir nöqtədə dayanıbdir saatımın,  
cavanlığı,  
qocalığı  
yoxdur mənim həyatımın.  
mən zamana ram deyiləm,  
zaman mənim öz əlimdə.  
zamansızlıq yaşayıram,  
varlığımın daxilində.

30.11.2011 0:34:28

HY

Fatiməm.

Dünyaya yenice göz açan qızım,  
Evimə günəş tək nur saçan qızım,  
Artıq yavaş-yavaş dil açan qızım,  
Allah kömək olsun sənə hər zaman,  
Həyatı sevinclə sən yaşayasan.

Qəlbində daima xoş niyyət olsun,  
Tükənməz bir sevgi, məhəbbət olsun,  
Sənin görəcəyin səadət olsun,  
Allaha şükrünü azaltmayasan,  
Onun nemətini unutmayasan.

Kiçikkən nəsihət etmədim demə,  
Arzumdur ömründə zərrə qəm yemə,  
Mənim canım, gözüm, gülüm Fatimə,  
Adını mən verdim, ömrünü Allah,  
Sən elə yaşa ki, deyim Maşallah!

2008

Örnək sənət sahibi.

Mahilə müəlliməyə ithaf edirəm.

Hər kəsin dünyada bir sənəti var,  
İşilə fəxr edir hər bir sənətkar.  
Biri mühəndisdir, biriysə həkim,  
Biri aqronomdur, biriysə hakim.  
Bütün sənətlərin başında ancaq,  
Müəllim sənəti ilkin olacaq.  
Hər kəs öyrənibdir ondan sənətin,  
Müəllim gözüdür bəşəriyyətin.  
Çoxdu bu dünyada müəllim olan,  
Mahilə müəllimə biri onlardan.  
Sevib öz işini ürəkdən dərin,  
Gözəl yetişdirir tələbələrin.  
Sonsuz bilikləri verib onlara,  
Yol açır savadla ucalanlara.  
Hamının qəlbində böyük yeri var,  
Necə bəxtəvərdir kamil olanlar.  
Hər zaman örnəkdir tələbələrə,  
Alqış, alqış olsun azı min kərə.

Səni gizləmişəm...

Səni gizləmişəm anandan belə,  
Atanda nə bilsin haralardasan.



İstəsən üstümə məhkəmə gələ,  
Haradan bilsinlər haralardasan.

Səni tapmayacaq rəfiqələrin,  
Üç günə,beş günə unudacaqlar.  
Hər şeyi saxtadır özgələrinin,  
Bir gün sənsiz belə yaşayacaqlar.

Məni izləyəcək hər addımbaşı,  
Qardaşın yolumda sürünəcəkdir.  
Məndə qınamıram yazıq qardaşı,  
Harada gizlisən nə biləcəkdir.

Səni soracaqlar gəlib-gedəndən,  
Heç kəs bilməyəcək yerdə-göydəsən.  
Bir sirri açıram özlüyümdə mən,  
Qoy heç kəs bilməsin...ürəyimdəsən.  
Qoy heç kəs bilməsin...ürəyimdəsən.

01.05.2011

Sevgilər və nifrətlər...

Sevgilərin məhv olduğu yerdə,  
nifrətlər başlar.  
Nifrət edə bilməyənlərin,

düşünməyi belə bacarmayanların,  
dil açar ürəklərində  
sevgi tumurcuqları.

Nifrətlərin baş alıb getdiyi yerdə,  
sevgilər ayaq tutub yeriməz.  
Ayaq tutub yeriyənlərin,  
dabanları əzər sevgi çiçəklərini.  
tikan bitirər izləri.  
nifrət elçilərinin.

Sevgilərin ucuzlaşdığı yerdə,  
nifrətlər bahalaşar.  
Qan tökər su yerinə,  
göz yaşları.  
günbəgün artar sayı məzardaşlarının.  
ümidlər ölər,  
ümitsizliyin fəth olunduğu  
xarabalıqlarda.

Nifrətlərin güləcəyi yerdə,  
sevgilər ağlaya-ağlaya,  
yolar vaxtsız ağarmış saçlarını.  
bir üzü tərs düşər həyatın,  
başlanğıcdan sona doğru yolun  
qarışıklılığında  
azdırar yolunu  
sevgi sənişinlərinin.

15.02.2011

Yoxsulluğun sən üzü...

Yox  
sən anladğın kimi  
maddi cəhətdən deyil mənim yoxsulluğum.

hər günümü şükür etməklə  
bitirdiyimi də yəqin ki,  
heç unutmamısan.  
insanların istəmədikləri adamı  
ömür boyu unutmadıqlarını da  
bilməyəcək qədər yoxsul deyiləm ağıldan...  
yoxsulluğun o qədər üzü var ki...  
və  
nə biləsən  
hansı yoxsulluqdan danışdığımı..  
o yoxsulluq ki,  
bəlkə  
heç zaman görməmişən,  
ya da yel kimi keçib getmiş yanından  
hiss eləməmişən  
çünki  
o qədər həssas olmadığını  
olanları mənim kimi duymadığını  
özün etiraf etmişdin mənə  
yadımdamı?

yoxsulluğumun nə qədər əzab verdiyini  
anlamayacaq qədər yoxsuldu ürəyin

yoxluğundan yaranan  
yoxsulluğumun varlığını haradan biləcəksən ki?

daş ürək desəm sənə...  
yox bu sözümlə xətrinə dəyərəm daşın  
çünki o sənə qədər yoxsul deyil ürək sarıdan...  
yoxsulluğumu anlamaqda  
daşın səndən daha yaxşı duyacaq qədər ürəkli olduğunu  
haradan biləcəksən ki?

yoxsulluğun sən üzü

heç zaman açılmayacaq üzünə  
bağlı qapılar ardında  
yoxsulluğunu görməyə-görməyə  
kor-koranə  
yaşayacaqsan həyatı..

yoxsulluğumun yoxluğundan yarandığını,  
duymadığın kimi,  
sənin də öz yoxsulluğunu görməyəcəyindən  
əmin olduğum üçün  
bəlkə  
qınamağa haqqım yoxdur səni  
və  
bunun üçün BAĞIŞLA MƏNİ!  
BAĞIŞLA MƏNİ!

29.08.2011 23:30:04

Sənə görə

Sənə görə yaşamıram həyatı,  
Səndən öncədə yaşamışdım,  
yaşayıram,yaşayacam.

Həyatımı sənə görə yaşayıram deyənlərin  
dili şirin dilbazların,  
bazlığından uzağam mən,  
kimə görə soyuqqanlı,  
kimə görə uşağam mən.  
hər nəyəmsə özgə deyil

özüməm mən.

Sənə görə yazmayıram hər şerimi  
Hər şerdə bir insanın həyatı var  
bir ürəyin döyüntüsü  
bir sevginin ovqatı var  
hər oxuyan özün duyur,  
özün sanır,  
mən yazdığım şerlərdən  
neçə insan duyğulanır.

Sənə görə bilməyirəm necəyəm mən  
Yaxşılığın yaxşısını,  
ya pislərin pisiyəmmi?  
ikincidən olsam yenə minnətdaram,  
çünki orda yenə mənəm,  
özüm varam,  
özüm özüm olmağımla  
mən özümə minnətdaram...

12.07.2011

Bu gecə həsrətin özündən böyük.

Bu gecə həsrətin özündən böyük,  
Sənin böyüklüyün kiçilir daha.  
O qədər böyükdür çiyimdəki yük,  
Çəkisi göylərlə ölçülür daha.

Nə bir əlim yetir tutam, endirəm,  
Dərdimi göylərin ucalığından.  
Nə bir gücüm çatır sənə göndərəm,  
Sevən ürəyimin çırpıntısından.

Əlimdə deyil ki, istədiklərim,  
Hər nə istəyirəm gedir əlimdən.  
Sənə deyiləsi demədiklərim,  
Min dəfə şirindir dediklərimdən.

Bu gecə həsrətdir nəğməmim adı,  
Bu elə nəğmə ki, qurtarmayacaq.  
Axı mən olmazdım, o olmasaydı,  
O yoxsa Həbildə yaşamayacaq.

19.11.2010 22:30:07

Həsrət nəğməsi.

Bir həsrət cücərir içimdə mənim,  
Cücərib-cücərib yetişər bir gün.  
O özü böyüyər kiçikliyindən,  
Böyüyüb göylərə yetişər bir gün.

Əlim çatmayacaq ətəklərinə,  
Həsrətim özümdən böyük olacaq.  
Durub baxacağam altdan-yuxarı,  
Baxdıqca gözümü qamaşdıracaq.

Bir həsrət qanıma işləyir mənim,

Gün gələr beynimə sızıb öldürər.  
Mənimlə birlikdə ölən həsrəti,  
Mənimlə birlikdə tanrı dirildər.

Bir həsrət əbədi sirdaşım olar,  
Kölgətək arxamca izləyər məni.  
Hər yerdə yolumun üstündə durar,  
Həsrət həsrət ilə gözləyər məni.

01:45  
08.10.2010

### Gizlənpaç...

Uşaqdıq  
nə qədər qayğısız idik  
gizlənpaç oynayırdıq,  
mən,  
    sən  
və  
birlikdə ikimiz.  
Sayardım düz birdən əlliyə kimi,  
sənsə gizlənməyəyer axtarardın.  
harada olsanda tapardım səni  
sevinərdim ərköyün uşaqlığımla  
tapmamaq ağılımdan keçməzdi onda.  
Amma nə biləydim  
bir gün gələcəyini  
və  
o bir gündə səni əbədi itirəcəyimi  
nə biləydim mən yazıq.  
Gizlənpaç oynaya-oynaya böyüdük,  
böyüyə-böyüyə itirdik  
bir-birimizi  
uşaqlıq illərinin qayğısızlığını,  
ötən günlərin əvəzedilməzliyini  
gələcək günlərin soyuqluğunda

anladıq.  
Gizlənpaç oynaya-oynaya  
bir gündə yumarkən gözlərimi  
daha tapa bilmədim  
həyat adlı oyunda  
əbədi itirdim səni.

20.09.1010  
18:40

### Boyat xatirələr.

Beynimin hər hansı bir guşəsində,  
Boyat xatirələr toplanıb,  
və  
bu boyat xatirələrin bir qismi,  
ikimizin arasında yaşanan  
“sevgi” adlı bir duyğunun  
həyatımızda olan  
və  
yazısı  
heç zaman  
pozulmayacaq  
nişanəsindən ibarətdir.  
Bir mən bilirəm bu yaşantının  
nədən ibarət olduğunu  
bir də sən...  
Ancaq heç birimizin bilə bilməyəcəyi  
tək bir şey var,  
kim çox sevdi görəsən  
sənmi ya mən?

Xatirələr boyat olsada,  
İllər öncəsi sevgini andırsada  
xatirələr,  
dəyişməyən,  
boyatlaşmayan,  
sabit qalan,



bir sən varsan beynimdə,  
beynimin hərəkətverici hüceyrələrində...  
və  
bu hüceyrələrin hər birində  
adın yazılıb  
bir ömür boyu unudula bilməyəcək  
o altı hərflə adın...  
saxlamışam,  
qorumuşam bu adı  
beynimin ən uzaq guşəsinin  
ən uzaq bir yerində.

Boyatlaşsada xatirələr,  
məndə,səndə  
boyatlaşan xatirələrlə yanaşı  
zaman axarında  
qocalsaqda illər sonra  
bir tək  
boyatlaşmayacaq  
sevgimiz var...  
Əsl sevgiləri qocalda bilməz zaman.  
Boyat xatirələrdə,  
Həmişə cavan sevgilər kimi ölmür,  
sadəcə zaman keçdikcə  
dahada boyatlaşır  
və  
boyatlaşdıqca  
doğmalaşır,  
ululaşır...  
Boyat xatirələr  
bizimlə birgə  
bizdən xəbərsiz  
yaşayır  
ölə bilməz.  
Biz öləndə ölür hər şey  
Hər şey biz öləndə ölür  
sadəcə.

27.08.2010 23:42:01

İtirdim.

Getdin gözlərimdən,  
gözümün pərdəsi qeyb olmuş kimi,  
görmürəm daha,  
görə bilmirəm.  
Sadəcə gedərkən toxunduğun zaman,  
əllərinin soyuqluğu  
üşütdü bədənimi,  
bu qızmar bahar günü.  
Ürəyinin soyuqluğunu demirəm hələ.  
İtirdim səni,  
itirdiyimdən,  
özümü də itirdim.  
Nə səni,nə özümü,  
axtarıb tapa bilmirəm,  
adını qəlbimə,  
hüsnünü gözümə yazdığımndan,  
hər ikisi əzab verir mənə,  
parçalayır məni.  
Kaş yazılmamış pozulaydı  
bu amansız yazı.  
necə qəribə olur,  
sən demə,  
alın yazı.  
Sən məni özünə öyrətdiyindən,  
daha çətin olur unudulmağın.  
Unutmaq-deyilişi asan,  
əməli çətin.  
kimlər unudub ki,saf məhəbət  
harayını  
köz olub qəlbləri yandıracaq qədər yetərli  
sanki nır vulkan,  
onun qarşısında  
aciz hər insan,  
Bir sənə yetmədi,

mənim bu naləm,  
eşitsin aləm:  
Qəlbin yumşalmadı daş olduğundan,  
Daş da yumşalarımı daş olduğundan.

2006

Nə yaxşı...

Bu sən sənmi  
Sən sənmi gələn.  
Deyəsən  
Səsini eşidirəm mən.  
Yaxınımdasan,  
Nə az, nə çox  
Üç.dörd addımımdasan.  
Sevincdən gözlər yaşarır,  
Donur bədənim.  
Deyəsən yenidən qayıdır sənli günlərim.  
Xeyallar gərçək olur,  
Boşuna ümidə qapılmamışam.  
Könül sevincək olur  
Nə yaxşı mən səni unutmamışam.  
Nə yaxşı qapıdan girirsən yenə  
O zərif səsini eşidirəm mən.  
Baxıb gözlərinin dərinliyinə ,  
Sevda yollarına düz gedirəm mən.  
Sən mənə dönürsən  
Deyəsən gözlərim aldadır məni.  
O qaynar nəfəsindən  
Bədənim hiss edir hərarətini.  
Bu yuxuya bənzəmir  
Yuxular belə olmaz.  
Həqiqətin özüdür  
Sevən ürək yanılmaz.

Nə yaxşı yenidən görüşürük biz  
Allahda bizlərin sorağındadır.  
Yaddan çıxmayıb ki, öpüşlərimiz  
İstisi hələdə dodağımdadır.  
Gözlədim yolunu illər uzununu,  
Bilirdim sonunda qayıdacaqsan.  
Keçmiş hisslərimi, duyğularımı  
Yenidən sən mənə qaytaracaqsan.  
Qayıtdın sən mənə məhəbbətinlə  
Dalğalar sahilə qayıdan kimi.  
İnandım eşqinin bütünlüyünə  
Qulun Allahına inanan kimi.

04.09.05 00:00

Çiçək və qızcığaz.

Hər səhər bir qızcığaz,  
çiçəkləri dərə-dərə qoxulayardı.  
və  
qoxulaya-qoxulaya  
çiçəklərin arasında uzanardı.  
Sonra,  
sonra isə  
topladığı çiçəklərə  
həzin nəğmə deyərdi.  
bir sözlə bu qızcığaz,  
çiçəkləri çox sevərdi  
və  
çox sevdiyi üçün də onları dərərdi.  
Ona görə dərərdi ki,  
Bir başqası bu çiçəkləri dərə bilərdi.  
Əks təqdirdə bu qızcığaz,  
çiçəklərin həsrətindən ölə bilərdi.  
Qızcığaz çiçəkləri sevə-sevə yaşayar,  
onlardan zövq alardı  
və  
bu zövqü itirməkdən qorxardı.

Hər səhər .....yox  
daha "hər səhər" deməyəcəm.

Bir səhər bu qızcığaz,  
daha çiçəklərin arasında görünmədi.  
Sanki çiçəklər belə  
bu səhərin gəlişinə sevinmədi.  
Hər səhər çiçəkləri dərməkdən zövq alan  
qızcığaz,  
indi özü dərilmişdi.  
Dərilməsə kimi isə həsrət ilə  
Məhv edə bilərdi.  
Kiməsə zövq vermək üçün  
qoxulanacaqdı.  
Ona da həzin nəğmələr oxunacaqdı.  
Çiçəklər də tər qoxulu,  
Qızcığaz da tər qoxulu,  
Hər ikisi bir qoxulu.

Qızcığaz nəyi isə itirməkdən çox qorxsada,  
Kimi isə yaşatmağa doğulmuşdu.

29.02.08

Həsrətin özündən böyük.

Həsrətin özündən böyük,  
Vüsalını dadmamışam.  
Qanqal dolu yollarını,  
Ayaqyalın adlamışam.

Günlərimin dadı zəhər.  
Sevincimdən qoxu gəlmir.  
İllər kəsib aramızı,  
Zaman durub,irəlləmir.

Hər gecənin sonu ümid,

Hər səhərin üzü qara.  
Yaşamağa marağ itib,  
Üz tuturam məzarlara.

Həyat sənsiz ağladıcı,  
Xeyallardan nə çıxacaq.  
Bu könlümün ehtiyacı,  
Hicranın məni yıxacaq.

2008

Bir körpəcik sevinc...

Bir körpəcik sevinc sənə,  
Həsret qalıb ürək yenə.  
Sevinc məndən uzaq gəzir, qıraq gəzir,  
Uçub gedib özgələrdə qonaq gəzir.  
Hara getsəm axtarıram öz incimi,  
Baxışları həyat dolu sevincimi..  
Bir körpəcik sevinc harda?  
tapmaq olmur,  
yaxınlarda,  
uzaqlarda.  
Yaxın ikən uzaqlaşır çatmaq olmur,  
Bircə dəfə yaxınlaşmır tutmaq olmur.  
Bir körpəcik sevinc mənə,  
qonaq gəlsən nə olar ki?  
sevinc dünyanı dağılmaz ki...  
Sevinc səni gözləyirəm liman kimi,  
nə biləsən xəyal kimi,  
güman kimi gözləyirəm  
sevinc səni...  
Bir körpəcik sevinc dön gəl,  
görən geri dönməyinə nədir əngəl?  
Sən yanımda olan zaman  
Dəyərini bilmədim sə,

Sağa-sola xərclədim sə  
Yerli-yersiz,  
Günahkaram,  
Sən böyüksən...  
Bir körpəcik sevinc sənə,  
əl açırım dönə-dönə.  
gəl bağışla məni sevinc,  
bil sevirəm səni sevinc.  
Bir körpəcik sevinc sənə,  
Həsret qalib ürək yenə.  
Ürəyimi qırma qayıt,  
Məni sənsiz qoyma qayıt...  
29.07.2011 19:18:49

Küləklər...

Qorxuram küləklər sındıra səni,  
Qorxuram vəhşilik edələr sənə.  
Sən tərəfə əsən küləklərini,  
Razıyam təbiət döndərə mənə.

Razıyam küləklər məhv edib məni,  
Bir tək telinə də toxunmasınlar.  
Təbiət ram edib küləklərini,  
Bir də sən tərəfə buraxmasınlar.

19.07.2011

**Ceyran demirəm mən sənə ondanda gözəlsən.**

**Ceyran demirəm mən sənə ondanda gözəlsən**

**Gözəlliyin aldı mənim əqlimi,bilsən.**

**Sanma gözəlim gözəlliyi var eləyən sən,  
Var eləyən gözəlliyi varlığa əhsən!**

**Çox da özünü öymə ginən gözəlliyinlə,  
Bir gün solacaq al yanağın çoxda ki,gülsən.**

**Hərdən mənidə yadına sal,bir nəzər eylə,  
Yüz gələrəm sən tərəfə,bir dəfə gəlsən.**

**Habil yenə də dərdə düşüb yarın əlindən,  
Olmaz bu qədər bircə dəfə üzümə gülsən.**

08.06.2011

Səninlə bərabər olmaq...

Bir səhər səninlə görüşə çıxmaq,  
Atmaq üst-başından kədər tozunu.  
Bir gecə evinə ötürmək səni,  
Eşitmək "sevirəm" deyən sözünü.

Bir səhər minlərə çevriləydi kaş,  
Minlərin arası kəsilməyəydi.  
Gecələr bir daha yetişməyəydi,  
Sənsə evinizə tələsməyəydin.

Hər işim yağ kimi gedəydi belə,  
Arzular,xəyallar gerçəkləşəydi.  
Bizləri ayıran o yollar ki,var,  
Bir gün bir ünvanda birləşdirəydi.



22.00.  
22.03.2011

### Açılmayan kitab...

Könül kitabından siləcəm səni,  
Adın da bir köhnəlmiş söz kimi,  
bu kitabın arxivində qalacaq,  
Heç zaman açmayacam bu kitabı,  
Günlər,  
    illər keçəcək,  
Vərəqlər də saralacaq,  
Açmayacam bu kitabı,  
Baxmayacam adına.  
Son qoyacam bu sevgiyə,  
Bu sevginin acığına  
Beləcə unudacam səni  
və  
o sənli günlərin xatirəsini.

Mən səni o qədər unudacam ki,  
Gecələr əksini də görməyəcəm  
Yuxularda,  
bil ki,mənə  
səndən heç nə qalmayacaq,  
yağış altda görüşlərin,  
gizli-gizli öpüşlərin,  
istisi də qalmayacaq dodaqlarda.  
Mən səni o qədər unudacam ki,  
Bir zamanlar varlığına,  
Şübhə ilə yanaşacam.  
Dünən səni sevirdimsə  
Bu gün səni damla-damla,  
zərrə-zərrə unudacam.

Sən mənə o qədər yad olacaqsan,  
Surətin də gəlməyəcək  
Gözlərimin önünə.  
Sanki səni görməmişəm,

Sevməmişəm bir an belə.  
Təsəllilər verəcəyəm,  
Öz-özümə,  
Olmuşlara  
gülə-gülə.  
Səni öldü biləcəyəm,  
Məzarını diri-diri qazacağam,  
Yasını da tutacağam kor-koranə.  
Nə bir həsrət çəkəcəyəm,  
Nə xəyala dalacağam.  
Keçmişimi unudaraq,  
Gələcəyə baxacağam.

11.04.03

Axtarıram...

Səni sənsiz gecələrdə axtarıram ulduzların arasında,  
Hara getsəm yalnız səni axtarıram bu qızların arasında,  
Ən qəribi,ən yadıyam yalqızların sırasında.  
Nə qəribə taleyim var,  
Tale mənə görk eləyib,  
elə bil ki,  
Yazıların arasında.

Səni sənsiz könüllərdə axtarıram ürəklərin arasında,  
Ümidimi,gümanımı axtarıram diləklərin arasında,  
Ən gözəli,ən tərissən çiçəklərin arasında.  
Dərd çəkənəm,qəm yeyənəm,  
Ən rəhmli bir ürəyəm,  
elə bil ki,  
kövrəklərin arasında.

2002

Nazik kitab.

Nazik kitab,  
fəqət oxunduqca qurtarmayan  
bir kitab.

Hər səhifəsi bir dünya.  
Hər dünyanın  
hər səhifəsi,  
hər abzası  
sənin gizliliyinin  
ensiklopediyası.  
Bu kitabı yaşaya-yaşaya  
oxuyuram,  
oxuya-oxuya yaşamıram.  
Bu kitabın tirajı bir  
və  
ancaq  
mənim üçün nəşr olunub.  
paylaşa bilmərəm bu kitabı,  
bu kitabı heç kim tapa bilməyəcək.  
Dünyanın ən məhşur mağazalarında,  
arxivlərində  
belə bu kitabın adı keçməyəcək.  
Bu kitabı elə bir yerdə gizlədəcəm ki,  
heç kim oxuya bilməyəcək,  
duya bilməyəcək  
bu kitabın gözəlliyini.  
bu kitabı oxumağa,  
oxuyubda yaşamağa dəyər,  
çünki bu kitab Sənsən...  
bəli yalnız  
və  
yalnız  
Sən...  
Sən kitablaşa-kitablaşa yaşamayacaqsan,  
yaşaya-yaşaya kitablaşacaqsan.

Nazik kitab kimisən,  
oxunduqca qurtarmayan  
bir kitab.

26.01.2011

## Şehsiz gül.

Gözəl bir məkanda,gözəl bir yerdə,  
Bir oğlan oturmuş tənha evində.  
Yalqızlıq əlindən qəmə batarmış,  
Nə bir dincələrmiş,nə də yatarmış.  
Bir həmdəm yox idi dərđini bölsün,  
Bir kəslə danışsın,bir kəslə gülsün.  
Zaman gəlib keçir yenə bu oğlan,  
Tənhalıq əlindən edirdi fəğan.  
Oğlan düşünürdü,fikirləşirdi,  
Sonra öz-özünə belə deyirdi:  
Deyirdi,nə qədər ömürüm ki,var,  
Yalqız qalacağam bu bir aşikar.  
Nə dostum olacaq,nə can yoldaşım,  
Nəsilsiz qalacam,ağarır başım.  
Bu cür fikirlərə o bata-bata,  
Nifrət eyləyirdi ömrə,həyata.  
Artıq tərki-dünya olurkən yazıq,  
Möcüzə baş verdi açıqdan-açıq.  
Laləzar içində güllərdən biri,  
Çevrilərək qıza oldu bir pəri.  
Üz tutub oğlanın evinə sarı,  
Gəldi otağına bir gecə yarı.  
Oğlan bu gözəli,görüncə həməən,  
Ona aşiq oldu özü bilmədən.  
Qəlbi həyəcandan tez-tez döyündü,  
Üzünə-gözünə sevinc büründü.  
Eşqin təsirindən key oldu başı,  
Yox oldu üzündən axan göz yaşı.  
Qızın da oğlana var idi meyli,  
Biri Məcnun oldu,birisi leyli.  
Sevənlər açaraq ürəklərini,  
Bəyan eylədilər diləklərini.  
İşvə-naz etməyə qız çox çalışdı,  
Oğlan səhərədək yandı-alışdı.  
Qızın axır sözü bu oldu ki,mən,  
Səninlə razıyam fəqət bir şərtənən.

Mən bir gözəl güldüm,güllər içində,  
Qıza çevrilərək olmuşam bəndə.  
Gəzərək yamyaşıl çəmənlikləri,  
Gəlmişəm yanına səndən öteri.  
Səhərə az qalır,artıq gedirəm,  
Səni bir şeydən də agah edirəm.  
Əgər sevirsənsə məni ürəkdən,  
Gərək axtarasan güllər içrə sən.  
Əlini bir dəfə yalnız uzatsan,  
Şirin vüsalıma çatmayacaqsan.  
Yenə çəkə-çəkə kədəri,qəmi,  
Ahın bürüyəcək dünya-aləmi.  
Özün bil,muradın öz əlindədir,  
Daha söyləmə ki,bəxtdir,ya nədir.  
Tapmasan vəfasız gəl bilmə məni,  
Özün həll etməlisən öz məsələni.  
Gedirəm hələlik,ya da əlvida,  
Bəlkə görüşmədik bir də dünyada.  
Oğlanın qəlbini aldı şübhələr,  
Bir saati oldu əsrə bərabər.  
Səhər açılarda yola düzəldi,  
Axırda güllərin yanına gəldi.  
Diqqət yetirərək o dörd bir yana,  
Düşündü,hansıdır o gözəl sona.  
Dedi,gecə evdə olubsa əgər,  
Onun üzərində şəh zərrə qədər,  
Ola bilməz axı bu bir həqiqət,  
Onu mən tapacam,tapacam əlbət.  
Elə ki,rast gəldi o şəhsiz gülə,  
Uzadı əlini kiçik ümidlə.  
Ümidlər xəyal yox,həqiqət oldu,  
Əlin uzatdığı həmən gül oldu.  
Gül yenə çevrilib döndü bir qıza,  
Bənzədi günəşə,parlaq ulduza.  
Onlar qucaqlaşdı dəlicəsinə,  
Əllərin verdilər biri-birinə.  
Dünya gözlərində cənnətə döndü,  
Ayrılıq həsrəti kül oldu söndü.  
Məhəbbət aləmi çətindir yaman,

Onda çoxlu olur sınaq,imtahan.  
Sevənlər sizlərə budur məsləhət,  
Sınaqdan yoğrulmuş sevgi,məhəbbət.  
Kimlər bu sınaqdan çıxsa üzüağ,  
Demək ki,qovuşub xoşbəxt olacaq.  
Habil bu əsəri yazıb,bitirdi,  
Gözəl bağlamanı şerə gətirdi.  
Mənim bu şerimi duyub-anlayan,  
Bilsin sevənlərə etdim ərməğan.

03.01.2002

Və bir daha

Və bir daha səni görə bilməyəcəyimi düşünərkən,  
anidən yuxularıma daxil olacağın gəldi ağıma  
yəni ruhən görüşmək ümidi ilə yaşanacaqdı  
qarşıdakı gecələr,  
və bitərkən sənle keçən yuxuların şirinliyi,  
zülmət dolu acılarla açılacaqdı sənsizliyin sabahları...  
heç vaxt gəlməsini istəmədiyim sabahlar,  
tək təsəllim sənli yuxuları mənə çox gördüyü üçün,  
nifrət edəcəkdim işıq dolu sabahlarıma.  
cansıxıcı olacaqdı gecəyə gedən yolların sənsizliyi,  
saat əqrəbləri donmuş kimi qalacaqdı gözlərimdə,  
və demək zamana sığmayan əbədiyyət olacaqdı sabahlar  
və bir daha səni görə bilməyəcəyimi düşünərkən,  
anidən bir səs içimdən bağıraraq  
gecənin gəldiyini müjdələyəcəkdi  
ona verəcək heç bir şeyim olmadığımdan  
quruca minnətdarlıq etməklə kifayətlənəcək  
uşaq kimi sevinəcəkdim gecələrimin xoş qədəminə  
çünki o gecələrdə sənli yuxular,

## görüşlər

və

öpüşünün hərarəti olacaqdı dodaqlarımda.

hərarətdən qovrulacaqdım yuxularımda.

ya bir gün,

dilim qurusun

gecələrdə xəyanət edib gətirməsə sən dolu yuxuları mənə

nə olacaqdı sonum

bunu düşünməyəcək qədər axmaq olduğumu anlamamışdım

ölümüm olsun...

01.11.2011 0:52:14 HY

Mühəmməd.(SAV)

Bu kainatın nuru,

Böyük fəxri, qüruru,

İnsanların şüuru,

Kamalısan, Mühəmməd!

Yolun ədalət yolu,

Ululardan da ulu,

Allahın sadıq qulu,

Rəsulusan, Mühəmməd!

Peyğəmbərlərin tacı,

Hər kəsin ehtiyacı,

Xəstələrin əlacı,

Dərmanısan, Mühəmməd!

Saniyənin bir anı

Gəzib ərşi-çahanı

Qabaqladın zamanı,

Zamansızsan, Mühəmməd!

İncilərdən incisən,  
Hər şeydən birincisən,  
Adəmdən də öncəsən,  
İdealsan, Mühəmməd!

Əxlaqına söz olmaz,  
Hansı sözün düz olmaz,  
Üzün kimi üz olmaz,  
Nur camalsan, Mühəmməd!

Mədinənin gülüsən,  
Şux şeyda bülbülüsən,  
Kim deyir ki,ölüsən?  
Salamatsan, Mühəmməd!

Allah oldu köməyin,  
Kama çatdı diləyin,  
Min döyünən ürəyin  
İlhamısan, Mühəmməd!

Dini İslamı yaydın,  
Quranı aydınladın,  
Cahilləri oyatdın,  
Danılmazsan, Mühəmməd!

İmamların atası,  
Sünnət onun ətəsi,  
Heç oldumu xətası?  
Qüsursuzsan, Mühəmməd!

2007

RAMAZAN.

Ramazanı sevə-sevə yaşayan,  
Ramazanın bitməsini qəm eylər.  
Ürəyində Allah eşqi daşıyan,  
Gözlərini səhər-axşam nəm eylər.



Ramazanda sima gülər, üz gülər,  
Qədir bilən könül gülər, göz gülər,  
Qəmli olan yüz sevinər, yüz gülər,  
Mömin olan ramazanda dəm eylər.

Ramazanın imsakına oyanan,  
Iftarına səbr edərək dayanan,  
Allah deyib eşqi-nura boyanan  
Insanlardan Tanrı dərdi kəm eylər.

Üç gecədən biri Qədir bilinməz,  
Kim deyər ki, pis günahlar silinməz,  
Yaradana damla-damla gəlinməz,  
Ona gələn varlığını cəm eylər.

Muhəmmədin orucunu sal yada,  
Heç oldumu o orucdan dünyada,  
Köməksizə tanrı yetər imdada,  
Qaranı ağ, ağı isə bəm eylər.

Habil açar əllərini dərgaha,  
Yalnız odur cavab verən hər aha,  
Ümid varsa bu günümdən sabaha,  
Uca Rəbbim hər günümə rəhm eylər.

2007

Yalvarış.

Məni hidayətə yetirən Allah,  
Bu gözəl islama gətirən Allah,  
İşimi xeyirlə bitirən Allah,  
Məni xoş məqsədə, amala yetir.

Mühəmməd eşqinə bağışla məni,  
Sağçılardan eyiə, bağışla məni,  
Müjdələ ehsanın yağışla məni,

Görməyə o hüsnü-camala yetir.

Dünəni bu günə qovuşduran sən,  
Dərdimi-sərimi sovuşduran sən,  
Ümmanı zərrəyə doluşduran sən,  
Mənim də elmimi kamala yetir.

Sənin istəyinlə sənə gələrəm,  
Usandım demədən yenə gələrəm,  
Gün olar sonuncu günə gələrəm,  
Məni axirətdə vüsala yetir.

Yana-yana gözlərimdə yaş sənə,  
Gecə-gündüz səcdə edər baş sənə,  
Bir an öncə qovuşaydım kaş sənə,  
Məni rəhmətinə,cəlala yetir.

Həzrəti Mühəmməd başımın tacı,  
Həyatı olubdur acıdan,acı,  
Tükənməz könlümün bu ehtiyacı,  
Məni o nəbiyə,rəsula yetir.

Əlim ətəyindən üzülü qalmaz,  
Ruhum səndən bir an küsülü qalmaz,  
Sevmədiyin nə var özülü qalmaz,  
Məni istədiyin halala yetir.

2008

QƏZƏL.

Sən dəxi candan da yaxınsan bizə,  
Damarda qandan da yaxınsan bizə.

Kainatı yoxluqdan var eyləyən,  
Günəşdən,aydan da yaxınsan bizə.

Gözümüzə işıq verən,nur verən,  
Gözlərə nurdan da yaxınsan bizə.

Biz nə qədər zirvəyə çatsaq yenə,  
Şöhrəti-şandan da yaxınsan bizə.

İstəyəndə bir anda məhv edərsən,  
Zamandan, andan da yaxınsan bizə.

Eşqin ilə alovlanır könüllər,  
Qəlblərə ondan da yaxınsan bizə.

Rəhmətindən uzaq qılma Habili,  
Qohumdan, dostdan da yaxınsan bizə.

2008

### QURANDI.

Milyon-milyon kitabların içində,  
Ən müqəddəs, şahı-sultan Qurandı.  
Əsrlərdir oxunması tükənməz,  
Oxunduqca hey oxunan Qurandı.

Yaranışı kainatdan qabaqdı,  
Möminlərə o arxadı, dayaqdı,  
Yolsuzlara yol göstərən mayağdı,  
Hər ayəsi sirri-pünhan Qurandı.

Vəhy edilib Mühəmmədə gələndi,  
O keçmiş, gələcəyi biləndi,  
Möminlərə qucaq açıb güləndi,  
Kafirləri alçaqlayan Qurandı.

Oxusam gözümə nur verər Quran,  
Şerimə ən gözəl söz verər Quran,  
Hər nə verər isə düz verər Quran,  
Habilin qəlbini çalan Qurandı.

2008

## İslama Doğru.

Allah haqqa çağırır,haqq özü İslamdadı,  
Həqiqəti sevənlər gəlir İslama doğru.  
İnsanlığın xilas dindədi,imandadı,  
Hidayətə ərənlər gəlir İslama doğru.

Din elimə bağlıdır,elm dinə bağlıdır,  
Ruh ilə can kimidir,bir-birinə bağlıdır,  
Hər kəs İslama bağlı,sevdiyinə bağlıdır,  
Sevgini dərk edənlər gəlir İslama doğru.

Beş qitənin insanı bir amalda birləşir,  
Qəlbi qara olanlar saflaşır,təmizləşir,  
İslam heç qocalmayır cavanlaşır,gəncələşir,  
Gənclik qədri bilənlər gəlir İslama doğru.

12:10

27.10.10

## Ölüm mələyi ...

Yaradanın dərgahından gəlmisən,  
Canım səndən ərməğandı, Əzrayıl.  
Bilirəm ki,can almağa gəlmisən,  
Can almaqla yaşayandı, Əzrayıl.

Ocaqları o yandırır,söndürər,  
Toyxananı yasxanaya döndərər,  
Milyonları bir andaca öldürər,  
Zamansızdı,məkansızdı, Əzrayıl.

Möminlərə xoş simada gülərsən,  
Kafirlərə heybətənlə gələrsən,  
Nə olubdu,nə olacaq bilərsən,

Öz işini bacarandı, Əzrayıl.

İnsan varsa sən də varsan yaşarsan,  
İnsan yoxsa nə mənası yaşarsan.  
Sən uzağı məhşərədək yaşarsan,  
Gün gələcək yox olandı, Əzrayıl.

Habil Yaşar doğulmuşam,öləcəm,  
Son nəfəsdə Əzrayılı görəcəm,  
Cəhənnəmə,cənnətəmi gedəcəm,  
İlk xəbəri çatdırandı, Əzrayıl.

2008

Kara bulut...6(Türkiyə türkcəsində  
tərcümə olunmuşdur).

Kara bulut,  
Kara bulut,  
Beni unut...

Kara bulut,  
Derdin-qemin,  
Simgesi,  
Mezarların,  
Rengisin...  
Karanlık taşıyorsun,  
Ak günleri  
    Kara yıllara taşıyorsun.  
Beşerin kanimisin.  
Ayrılık sen,  
ölüm sen,  
iztirap sen  
zülüm sen.

Kara düşerli olmur  
Hetta karalara da

Kara bulut,  
Kara bulut,  
Beni unutarmusun?!.

Kabırğalar...(Türkiyə türkcəsində tərcümə olunmuşdur).

Koca şəhrin  
Karışik taş yolları  
Ufalanmış-  
sanki  
yalnızca kabırğadan oluşan  
vücutların  
ayağı altında titriyor  
ve onların  
göklere açılı ellerinden  
Gökler de titriyor.

“Bir deri,bir kemik”den oluşan vücutların  
Kırış-kırış olmuş alınlarında  
Zaman saklı,  
Kabarlı ellerin her açılıb-bükülmesi  
zamanı gösteriyor.

Bir Pərdədən ibarət “Xocalı harayı” dramı.

(Azərbaycan ali və orta təhsil məktəblərində  
səhnələşdirilmişdir).

## MÜƏLLİF.

İyirmi altı fevral... o mənfur gecə,  
Nələr gətirmədi Azərbaycana.  
Qərinələq keçə, əsrlər küçə,  
Tarix bağışlamaz onu vicdana.

O gecə vicdanın susdu səsi də,  
İnsanlığ adına ləkə vuruldu.  
Dünyanın ən böyük müsibəti də,  
O gecə yaşandı. matəm quruldu.

İyirmi altı fevral... Xocalı günü,  
Günlərin qarası. günlərin pisi.  
Yayıldı ərşə də, insanın ünü,  
Allah bağışlamaz zülmkar kəsi.

Şəhidlər qürurlu ölümləriylə,  
Tarixə ən böyük dastan yazdılar.  
Dünya seyr eləyib öz gözləriylə,  
İnandı, yoxsa ki, inanmazdılar.

## Bir qadın.

İlahi bu nədir? bu dəhşət nədir?  
Tarixdə görünməz müsibət nədir?  
Qanlar axa-axa selə dönübdür,  
Xocalı qanlı bir gölə dönübdür.  
Bu gün cəhənnəmi yaşayıram mən,  
Dözülməz əzabı daşıyıram mən.

## Qoca kişi.

Bir körpəyə baxın qolları sınımış,

**Insane dab u qədər zalım olarmış.  
Yox daha dözmürəm,dözə bilmirəm,  
Ayağım tutulub gəzə bilmirəm.**

**Ana.**

**Gözlərim kor ola görməyəydi kaş,  
Bədəndən ayrılıb tənha qalıb baş.  
Uzaqda bir qızın gözü oyulub,  
Biri dərisindən tamam soyulub.  
Ah nələr çəkirəm,yanır bu ürək,  
Sizing qisasınız alınsın gərək.  
Hanı bu dünyada ədalət hanı?  
Nə günə qoyarmış insan,insanı.  
(Uzaqdan bir balaca uşaq ağlaya-ağlaya ata-anasının  
meyidi üstə qışqırır).**

**Uşaq.**

**Anacan,atacan niyə dinmirsiz?  
Məni yalqız qoyub hara gedirsiz?  
Sizsiz bu dünyada qalacam yetim,  
Bilmirəm nə edim,mən hara gedim.  
(Üüü)**

**Cavan qız.**

**Əlini mənə ver ey qoca ana,  
Qoy kömək eyləyim qaçaq bir yana.  
Bəlkə xilas edə bildim mən səni,  
Odur ki,mənə ver tez ol əlini.  
(Uzaqdan bir əsgər qışqırır)**

**Əsgər.**



**Atın güllələri durmadan yenə,  
Hamınız birlikdə düşmən üstünə.  
Ölsək şəhid olub ucalarıq biz,  
Yaşarsaq sonadək vuruşarıq biz.  
(Bu zaman bir nüçə düşmən gülləsi əsgərə dəyərək  
onu yerə sərir və o son nəfəsdə bu sözləri deyir).  
Unutmaz millətim,vətənim məni,  
Yaşadan hər zaman yaşadar məni.  
Hər kəs öləcəkdir,ölüm bir haqdır,  
Vətənçün ölənlər yaşayacaqdır.**

**Ana.**

**Öldü... bir əsgər də qəhrəman oldu,  
Bir ömrə,həyata nöqtə qoyuldu.  
Allah rəhmət etsin ölənlər sizə,  
Həm mərhəmət etsin millətimizə.  
Şəhidin məkanı əbədi cənnət,  
Bunu dərk etsəniz böyükdür hikmət.**

**Qoca kişi.**

**Öldün,ölümünlə ucaldın əsgər,  
Xalqımız hər zaman qədrini bilər.  
Şəhidsən,sən uca bir zirvədəsən,  
Bu xalqın,millətin ürəyindəsən.  
(Elə bu anda qocanın yanına bir mərmə düşür və  
qocanın həyatına son qoyur).**

**Başqa bir qadın.**

**Ah düşmən,nə qədər acımasızsan,  
Körpəyə,qocaya heç baxmayırsan.  
Dağıdıb,taladın sən Xocalımı,**

**Səhraya döndərdin gülüstanımı.  
Xocalım məhv oldu,dağıldı Allah,  
Bu günü yaşamaq ağırdı Allah.**

**Cavan qız.**

**Xocalım qoy sənə baxım doyunca,  
Bəlkə görüşmədik ömür boyunca.  
Baxıram Xocalım viran görünür,  
Hər kəsin gözləri giryan görünür.  
Yurdum toz-torpaqdan düman içində,  
Xocalım yamandan-yaman içində.  
Erməni deyilən ürəyi yoxmuş,  
Zülmkar dünyada nə qədər çoxmuş.  
İstərdim yaşayım ağrı-acısız.  
Neynərəm yaşayım mən xocalısız.  
Dağılsın bu dünya,dağılsın daha,  
Çıxmaq istəmirəm onsuz sabaha.  
(Bu an onu da güllə məhv edir)**

**Ana.**

**Ah nələr yaşadıq,nələri gördük,  
Öldüksə fərəhli ölümlə öldük.**

**Bir nəfər.**

**Günahsız kəslərin məhv olmasına,  
Bu gecə ağladı ulduzda.ayda.  
Təbiət özü də qara geyindi,  
Bir tək ermənilər güldü,sevindi.  
Erməni bir quduz it imiş Allah,  
İnsanlığı adını itirmiş Allah.**

**Əsgər.**

**Bu gün bir sınaqda yaşadı xalqım,  
Ən böyük kədəri daşdı xalqım.  
Qoy bilsin,eşitsin ermənilər,  
Qisas qiyamətə qalmaz deyiblər.**

**Xor.**

**Heç vaxt unutmarıq Xocalım səni,  
Bir gün susdurarıq mənfur düşməni.**

**Müəllif.**

**Nə qədər yazsam da Xocalıdan mən,  
Milyonda birini yaza bilmədim.  
Qan qoxusu gələn sətirlərimdən,  
Səhvləri düzəldib,poza bilmədim.**

**Ölüm (əcəl zəngi)esse**

Ölüm... hər bir şeyin süquta uğrayacağı bir proses, fanilikdən əbədiliyə qovuşmanın başlanğıç nöqtəsi. O nöqtə ki, hər bir canlının taleyinə yazılan və pozulması qeyri-mümkün olan bir nöqtə. Yaradılmışların hər biri elə yarandığı dövrdən etibarən ona doğru gedir, yolun o biri tərəfində ölüm gözləyir hər kəsi. Ondan qurtulmaq mümkün olmadığı kimi, onun haqqında düşünməmək belə mümkün deyildir. Elə bir canlı, hər hansı bir fərd tapa bilməzsən ki, ölümün varlığını bilə-bilə onun haqqında bir anlıq belə fikirləşməsin, düşünməsin “ölüm” adlı bir sonluğun mövcudluğunu.

Axı necə, necə ola bilir ki, insan oğlu bu qara qüvvənin varlığını dərk edə-edə ona biganə qalır, onu bir ömür boyu iztiraba döndərib özünə əzab vermir, istər az, istər çox, istər kədərli, istər sevincli yaşamaq istəyir, ancaq yaşamaq. Əcəl qapımızı döydüyü zaman insan üçün bir saniyə belə yüz illər qədər qiymətli və heç bir ölçüyə gəlməyəcək qədər şirin və əlçatmazdır. Nədənir bu təzadın sirri görəsən, nədənir ölümün bizə hər an, hər saniyə yaxınlaşdığını duya-duya, yaşamaq, yaratmaq, bir sözlə bizə verilən bu ömür payının heç bitməsinə istəməyərək yaşamaq marağı, yaşamaq arzusu?

Bir dəfə gəlir dünyaya insan və bu gün bir daha heç bir zaman təkrarlanmayacaq. Əvəzəlməzdir bu gün. Ondən başqa hər şey təkrarlanacaq. Ad günləri, bayramlar, işləmək, xülasə, eyni sevinc, eyni kədərli. Ancaq bir şey təkrarlanmayacaq, yalnız bir şey... doğum günü. Bu gün həyat yolunda bizə verilən ən böyük, ən şirin ərmağandır. Acısı, qəmi olmağına rəğmən, kim doyub ki ondan. Bu gözəllikdən danışılan zaman bir məfhumun xəyala gətirilib, göz önündə azacıq canlanması belə yaradılışın qəlbini titrədir, onun cismini qan-tərə qərç edir, həyəcanlandırır.

Bu məfhum ölümdür. Ölümdən öncə əcəl döyür qapımızı, əcəl zənginin sədası gəlir qulaqlarımıza. O, bizlərdən, özümüzdən asılı olmayaraq, elə zamanda yaxamızdan tuta bilər ki, nə bilim, ən sevimli çağımızda sevincimizi burnumuzdan gətirər, bizi bədbəxtliyə düçar edə bilər. Ruhumuzun dərinliklərinə işləyib ümidimizi sındıra bilər. Əcəl...qaçılması mümkün olmayan yeganə məfhum. İstər şərqdə ol, istər qərbdə, istər yerdə ol, istər marsda, haqlayacaq o səni, mütləq haqlayacaq və haqladığı zaman sənin yaşamaına son qoyacaq, bu son sənin ölümün olacaq. O ölüm ki,sən onu fikirləşirdin, qorxurdun ondan.

Ancaq haqladı səni, yaxaladı. Sənə verilən ömür payı qırıldı. Bu günün sabahı gəlməyəcək, kölgən belə səni izləməyəcək bir daha, sənə hamıdan daha yaxın olan, sənin yaşama mexanizmin olan ürək belə səndən əl çəkəcək, döyməyəcək bir daha və sən olmamış kimi olacaqsan. Bunu da dərd etməyə dəyməz ki, bu yoxluq sənə acı verməyəcək. Çünki sən bir heç olacaqsan, yer üzündə ən xırda molekullar, ionlar olacaq, ancaq bir sən, yalnız sən olmayacaqsan. Bax budur ölüm, bax budur əcəl!

Elə budur insanı yandıran, qəmləndirən. Bunu öz-özündə həzm edə bilmir insan, danışmaq istəmir bu barədə. Nədənə paxıllığı tutur yaradılışın bu cür məhv olmasına. Düşünündə ki, ölümündən, bəli,məhz sənin ölümündən sonra həyat davam edəcək, günəş hər səhər yer üzünü salamlayacaq, ulduzlar parlaqlığı ilə sayrışacaq, dənizlərdə dalğalar coşub-çağlayacaq, quşlar ötecek, bir sözlə təbiət öz əlvanlığı ilə insanları, ümumiyyətlə bütün canlıları məftun edəcək, necə qısqaqmayasan bu gözəlliyi? Bax budur insanın acizliyini göstərən! Bunun sübutu isə ölümdür.

Ancaq yenə təkrar edirəm, ölümün var olmasını anlaya-anlaya yaşamaq istəyirik və yaşaya-yaşaya da hər an ona doğru getdiyimizi anlayırıq. Belə isə sual doğur. Nədən yaşayırıq? Nədən bu həqiqəti dərk edə-edə yaşamaq istəyirik? Çünki yaşamaq arzusu, ölümə olan nifrət nisbətində daha böyükdür, daha qüvvətlidir. Belə isə yaşasın yaşamaq arzusu ilə yaşayanların varlığı!

2008

Sevgi haqqında esse.(Sevgini yaşayanların,bu ne mətin qədrini bilənlərin sevgi dolu ürəklərinin xətrinə)

Sevgi-sən elə bir duyğusan ki,insanların ən çox məhz sənə ehtiyacı var.Sən olan yerdə hər şey gözəl,hər şey ədalətlidir.Yaranışdan sənə olan ehtiyacı kim doldura bilib ki,bizlərdə doldura bilək?

Sevgi-sən elə bir duyğusan ki,ömrümüzün hər anında,istər gənc ol,istər qoca bizləri izləyər və ansızın çağırılmamış qonaq kimi qapımızı döyə bilərsən.Kim səndən,sən adlı duyğudan sığortalana bilib ki?

Sevgi-səni yaşamayanların,səni bir heç sayanların,sənə istehza ilə yanaşanların canlı ola biləcəyinə necə inanmaq olar?Hətta inanmaq belə çətinidir sən adlı duyğunu yaşamayanların varlığına.Sənin varlığın bütün bəşəriyyətin varlığı olduğu kimi,sənin də varlığın bütün bəşəriyyətin varlığının əmanətidir.

Sevgi-bəzən acımasız olmağınla bizləri yanıb-kül edə biləcəyin qədər mərhəmətsizsən.Sənə məhkum ürəyimizə hakim

kəsildiyindən sənə səcdə edə biləcəyimiz qədər zavallı oluruq biz.Məhz sən,daş qəlbləri yumşaldıb muma döndərə biləcək qədər sehrli bir qüdrətə maliksən və bu qüdrətinlə ən şirin sevgiyə maliksən –Sevgi.Bu nemətin qədrini bilməyənlərin tutar gözlərini naşükürlükləri.

Sevgi-sənə olan ehtiyacımız balığın suya,quşun uçmağa olan ehtiyacı nisbətində daha çox olacağıının gümanındayam.Əslində elə bütün ehtiyacların ilkin mənbəyi məhz elə sənsən...Sevgi.

Sevgi-yaradanın belə ən çox sevdiyi nemət olduğunu unutmuruq biz...O,da səninlə yaratdı kainatı,bizi.Səni ürəklərimizə bir nemət olaraq bəxş etdi yaradan.Bizi sevgi yaratdığından bizlər də sevgini qorumağa borclu olduğumuzu unutmuruq.Unudanlardan əsla olmaq istəmirik-Sevgi.

Sevgi-sən zirvələrdəki qardan belə şəffaf olduğundan,həssassən,səmimisən,təmizsən.Çünki,sən pislikləri üzərinə götürə bilməyəcək dərəcədə günahsızsan,məsumsan.Məsum olmağınla daha da gözəlsən-Sevgi.

Sevgi-sən hər fəsildə öz donunu dəyişməyən bir ağaca bənzərsən.O ağac ki,isti-soyuq bilmədiyindən hər zaman sağlam olursan,heç bir təbibə möhtac olmazsan,əksinə təbiblər özü möhtac sənə-Sevgi.

Sevgi-yazmadıqlarım yaza bildiklərimdən o dərəcədə çoxdur ki...Nə yazsam bir o qədər yenə az,yenə yetərsiz olduğunu yaxşı bilirəm.Bəzən xəcalət çəkirəm yetərsiz cümlələrimlə səni qələmə almağımdan.Sənin şənini mədh eləməkdən.Bağışla məni,sözlərimin,düşüncələrimin səni mədh etməkdə bu qədər cılız olmasından dolayı.

Sevgi-sən sənə möhtac olanların sevgisini ürəklərində qoyma,qırma onları.Rəhm eylə sən adlı duyğuya mübtəla olanların acizliyinə.Onlara sənin yolunda çəkdiklərinə kömək et.Kömək et ki,azalmasın yer üzündə sevgi tumurcuqları səpən insanların miqdarı.Bu miqdarın heç zaman azalmayacağı ümidi ilə sənə pənah aparırıq –Sevgi...

04.03.2011

“Ağıllı “dəli” adam” ...

O, dəli,fərsiz adlandırılmağına rəğmən,çoxlarından daha ağıllı,daha etibarlı idi.Yaşadığı mühit ona qarşı son dərəcə amansız davranır,onun hər dediyinə məsxərə edərək küçümsərlərdi.Ancaq bütün bunlara baxmayaraq “ağıllı dəli adam” heç zaman digərlərinə qarşı nanəcib hərəkət etmƏz,ağıllı olduğunu bilƏ-bilƏ dəli adlandırılmağından zƏrrƏ qədər də utanmazdı.Utanılası heç nə olmadığını anlayan “ağıllı dəli adam” “ağıllılar” içərisində “dəli” kimi yaşayar və azacıq həyatının çoxlarına ibrət olacaq hadisələrlə bol olmasına rəğmən heç kim bunlardan dƏrs almazdı,dƏrs alması lazım gələn şeylərə isə görməmƏzlikdən gəlƏrlƏrdi... Qəribədir “ağıllı dəli adam”ın gözəl kefiyyətlərinə biri heç zaman yalan söyləmƏz,gələcəklə bağı dediklərinin çoxusunun düz çıxması idi.Hətta o bir dəfə “ağıllı” adamların az qala rəğbətini qazanacaqdı, amma bu adamlar təkəbbürlük edərək “ağıllı dəli adam”ın dediyini sadəcə olaraq bir təsadüf kimi adlandırdılar və ona yenə də dəliki,dəli deməyə davam etdilər... “

“Ağıllı dəli adam”ın çoxlarına qeyri-adi görünən kefiyyətləri çoxlarının yuxusunu belə ərsə çəkmişdi.Heç kimə bir pisliyi toxunmayan bir insanın (ağıllı ya da dəli fərqi yox) digərlərini bu cür narahat edən nə ola bilərdi görəsən?Bu sualın cavabını “ağıllı dəli adam” onlardan soruşsa belə tapa bilməyəcəkdİ,tapa bilməsi belə mümkün olmayacaqdı.Çünki,özlərinə “ağıllı” deyən adamlar “dəli” adlandırdıkları adama nisbətən çox-çox ağılsız idilər və bu həqiqəti içlərində qəbul eləsələr də heç zaman dillərində təsdiq edə bilməzdilər.Bu təsdiq onların məğlubiyyəti olacağından heç kim bunu edə bilməzdi,etsəydi belə o da dəli adlandırılacaq və ağıllı adamlar cəmiyyətindən təcrid olunacaqdı...(Milyonlarla “ağıllı” insanın “ağıllılar” cəmiyyətində yaşayaraq bütün ömrünü zavallı olaraq sürdüyünün,ağıllı adamlara pənah gətirərək onlardan ağıllı məsləhətlər almaq ümidi ilə yaşadıklarının və bir gün bütün bu axtarışlarının heç bir faydası olmadığını şahidi olmurmuşu biz “ağıllı” adamlar?).

“Ağıllı dəli adam” qısa ömrünün çox az hissəsini özünə həsr edərək yaşadı,bu da onun uşaqılıq illəri idi.Əslinə qalsa onun uşaqılıq illəri belə özünə həsr edilməmişdi.O,daima digər uşaqları düşünər,onların uşaq problemləri ilə maraqlanar,qayğılarına qalardı.”Ağıllı” böyük adamlar bu uşağın qeyri-adi olduğunu düşünər,onun gələcəyi haqqında təzadlı fikirlər

yürüdərlərdi...Bəziləri onu “kiçik dahi”,bəziləri isə uşaqılıq psixologiyası yerində olmayan uşaq kimi qələmə verərdilər.Amma bu balaca “ağıllı dəli adam”ın bir günahı var idi,bu da onun digərlərinə nisbətən daha ağıllı,daha öngörən olması idi.Daha bu balaca uşaq nə biləydi ki,zaman keçəcəkdir,illər üstünə illər gəldikcə onu dəli adlandıracaq,dediklərini heç kimə gərəksiz söz yığını kimi rədd edəcəkdilər...Çünki,o “ağıllı” insanlara sərf etməyən,eyblərini açıb göstərən biri olacağı üçün heç kəs tərəfindən qəbul edilməyəcəkdirdi.

“Ağıllı dəli adam” öz-özlüyündə bircə dəfə də olsun ailə qurmaq haqqında da düşünməmişdi.Ona görə ailə qurduqdan sonra dünyaya göz açacaq körpəsi “ağıllı” ola bilər və ona heç bir xüsusiyyəti ilə bənzəməyə bilərdi.Bu səbəbdən “ağıllı dəli adam” ailə qurmaq istəmirdi və bir tərəfdən də yaxşı başa düşürdü ki,hansı “ağıllı” adam öz qızını “dəli” adama verərdi ki...Əlbəttə ki,heç kim...

“Ağıllı dəli adam” insanlara hər şeyin ən yaxşısını tövsiyə edərdi,harda olursa olsun hər zaman haqqın tərəfdarı olardı.Qadınlara şəhvət gözü ilə baxmamağı,kişilərə var-dövlət üçün ərə getməməyi, tacirlərin müəyyən olunmuş məbləğdən artıq üstünə qoymamağı,yetimlərin haqqını yeməməyi,hüquq məsələlərində ədalətli olmağı və s. kimi bir çox məsələləri digərlərindən tələb edərdi və tələb etdiyi üçün də hər kəs ona qeyri-adi,dəli insan kimi baxarlardı.Necə,hansı prizmadan baxmaqları onun vecinə deyildi,bu dünyanı vecinə almayan “ağıllı dəli adam” özü bildiyi kimi yaşamaqda israrlı idi.Çünki,o sözündən dönsəydi onlar kimi “ağıllı” insan olacaqdı və “ağıllı” insan olmaq onu çox qorxudurdu...O,öz-özünə daima belə düşünərdi.”Məni qəbul etməzlər etməsinlər.Özləri bilərlər.Amma mən də onların qəbul etdiklərini qəbul etməyəcəyəm...Əgər qəbul etsəm demək mən də “ağıllı” adamlardan biri olacağam və təbii ki,belə ağıllı olmaqdansa olmamaq yaxşıdır...Yeganə təsəllim budur ki,mən onlara qalib gələ bilmədiyim kimi,onlarda mənə qalib gələ bilməyəcəklər...Yaşasın “ağıllı dəli adam” olaraq yaşamaq!”Həyatda bu şüarın nə qədər ki,”ağıllı” adamlar yaşayırlar,yaşayacaqlar heç zaman qəbul olmayacağını bilə-bilə yaşadı “ağıllı dəli adam” və ona görə bu şüardan gözəl şüar olmayıb,olmayacaqdı da...



Ağıllı dəli adam” keşməkeşli həyatda nə az, nə çox cəmi otuz beş il yaşadı.Bu illər heç zaman onun iradəsini qıra bilmədi.O, doğulduğanda necə varsa, həyatada gözlərini eləcə qapadı....Yəni saf,təmiz.günahsız...

23.08.2011 2:50:55

### **Dahi...(Esse).**

Dahi...hər bir insanın ürəyindən keçən öndə gələn istəklərdən biri bəlkə də birincisidir dahi olmaq...İnanmıram, həyatda elə bir insan tapıla ki, ömründə bircə dəfə də olsun bu arzunu xəyal etməsin.Əlbəttə, dahi olmaq milyonlar üçün sadəcə bir istək olaraq da qaldığını unutmuruq.Bu ada layiq olanlar belə onun məsuliyyətindən heç bir zaman yaxa qurtara bilməyəcəklərini yaxşı anlayırlar. Çünki , bu ada layiq olanlar milyonlar içindən seçildiklərindən milyonlara örnək olmaqla da görəvidirlər. Dahilər yer üzünə əsrdə bir, milyonda bir doğduqlarından və yaşadıkları mühitin aynasına çevrildiklərindən daha çətin olur onlara bu dünyada yaşamaq. Çünki onlar bir evin, bir obanın deyil də, bir məmləkətin, bir olan dünyanın sorumluluqlarını üzərinə götürən qeyri-adi şəxsiyyətlərdir.Məhz bu qeyri-adiliklə onlar digərlərindən fərqləndikcə fərqlənirlər.Dahilər bu adı həyatda qazanmırlar, doğularkən bu xüsusiyyəti özləri ilə gətirirlər və bu da onların bir missiyasına çevrilir.

Dahi olmaq istəyirsənsə heç bir zaman dahi olacağını düşünməməli, bu ada sahib olmaq üçün çalışmamalısan. Bu ada sahib olmaq üçün sən ona yox, o sənə möhtac olmayıncaya qədər, çalışmalı, sadəcə çalışmalı yox, eyni zamanda sözün əsl mənasında mübarizə aparmalısan. Hər etdiyini gözəl əməli, hər yazdığını maraqlı əsəri, qurub yaratdığını hər nə varsa bütövlükdə hamısını kiçik sanmalı bacarmalısan ki, gözəldən sonra ən sevimlini, maraqlıdan sonra ən heyretəmizi də tapa biləsən.Yoxsa etdiklərinin kölgəsində qalıb qürurlanmaqdan başqa heç nə edə bilməzsən, bu işə sənə heç zaman ucalıq gətirməz, əksinə səni gün-gündən ucalmaqdan, endirər, çünki sən kifayətlənib qaldığın yerdən etibarən geri addım atmağa başlayacaqsan və bu addım səni bu addan hər gün daha da uzaqlaşdırdıqca uzaqlaşdıracaq.

Dahiliyə gedən yol gərgin əmək və mübarizədən başlayır. Nə qədər istedadlı olsan yenə əməyə, mübarizəyə möhtac olduğunu unutmamalısan. Bir şeyi də unutmamalısan ki, sən dahi olmağa inadkarlığının, güclü iradənin köməyi ilə ucala bilərsən. Dahilər atdığı hər addımda belə nələri isə ölçüb-biçir, nələri isə düşünür, nələri isə, hətta özlərini belə amalları uğrunda qurban verməyə razılaşırlar. Əgər sən də dahi olmaq istəyirsənsə o zaman bir çox şeylərdən keçəcəyinə, ancaq bu yoldan dönməyəcəyinə, sona kimi əzmlə mübarizə aparacağına inanmalısan. Məhz bu inamda sənə bu yolda kömək olacaq, səni yaşamağa, yaratmağa həvəsləndirəcək, içindəki istedadın üzə çıxmasına imkan verəcək. İnamsız gedilən yollardan bir şey gözləmək dahilərə məxsus olmayan xüsusiyyətdir və sən də dahi olmaq istəyirsən sə inamlı, cəsarətli, əzmkar, mübariz ol, Əgər bütün bunlar sən də varsa o zaman yola çıxmağın məsləhətdir, bu yolun səni işıq gələn tərəfə aparacağından əminəm... Mənə isə "Yaxşı yol" demək düşər, elə isə "Yaxşı yol"...

12.09.2011 2:24:21

### Ölümqabağı düşüncələr.

Son kərə zilləmişdi gölərini saysız-hesabsız ulduzların tamaşasına və son dəfə ulduzların bu qədər uzaq, əlçatmaz olduğunu anlayırdı. Son dəfə ulduzlarla böləcəkdə bir ömrün hekayətini, yaşantısını və sanki, son dəfə etiraf edəcəkdə ulduzlara səhvlərini, yalnışlıqlarını və bu səhvə doğru apan səbəblərin inanılmazlığını.

Əlləri ovucunda lal-dinməz dayanaraq, nursuz gözləri ilə sayrışan ulduzları yenədə nəzərdən keçirərək, dilində nə isə pıçıldaırdı. O, nələri isə pıçıldayaraq, nələrinə ömrünə gizli gəldiyini, nələrinə ömründən vaxtsız getdiyini düşünürdü və bir ömrün son akkordlarını vururdu ürəyi. O ürək ki, bir ömür boyu sevmişdi, nifrət etmişdi, sevməyi də, nifrət etməyidə öyrənmişdi həyatdan. Adam yaradılışın bu qədər gözəl olduğunu sanki heç duymamışdı əvvəllər, duymuşdusa da bu qədər hiss etməmişdi bəlkə də.

Adam ulduzlarla ünsiyyət qura-qura son dəfə ilham deyilən bu müqəddəs nemətin əsrərəngliyindən

bəhrələnirdi,faydalanırdı.Necə deyələr ölümqabağı yenə də onu tək buraxmamışdı,ona ölümünə kimi sadıq qalmağa çalışmışdı.O ilham ki,bir ömür boyunca onu bir an olsun belə tərk etməmişdi,istər quruda,istərsə suda,istərsə də havada,harada olursa-olsun tək ilham olmuşdu onun ən sadıq,ən etibarlı dostu.Bəzi vaxtlar onu tənha qoymuşsada,bu müvəqqəti bir ayrılıq olurdu və ondan uzunmüddətli küsməmişdi ilham.İlham da yaxşı bilirdi ki,bu adam onun dəyərini bilir,ondan layiqincə istifadə etməyi bacarır.O ilham ki,adamı ulduzlara belə aparardı,kainatın hər bucağında xəyalidə olsa gəzdirərdi onu,gəzdirə-gəzdirə həyatı,yaradılışı sevməyi öyrədərdi.Ona kainatın necə bir gözəlliyə sahib olmasını və bu kainatın içində kiçik bir zərrə olan insanında necə gözəl yaradıldığını bir daha anladardı ona...Ona öz qiymətini bilməyi,verilən ömür payını ucuz tutmamağı,bir sözlə özünü tanımağın həyatda ən böyük nailiyyət olduğunu bir daha sübut etməyə çalışardı...(İnsan özünü yaxşı tanıyanda daha gözəl olar elə deyilmi?).

Bu gecə...məhz bu gecə bu adamın qismətinə düşən ömür günlərinin son gecəsi olacaqdı...Bir sonluqla yanaşı əbədiyyətin qapıları açılacaqdı bu adamın üzünə.Məhz bu yerdə adam öləcəyini,son dəfə bu əvəzedilməz gözəlliyi seyr edəcəyini düşünə-düşünə üzündə anidən bir təbəssüm sezildi,bu sevinc təbəssümü idi.Nədən doğdu bu təbəssüm,necə oldu ki,öləcək bir insanın üzündə səbəbi bilinməyən bir mehribanlıqla dolu sevinc təbəssümləri yarandı?

Adam bu sonun heç də son olmayacağını,bu sonun özüylə sonu olmayacaq bir başlanğıcın gətirəcəyini fikirləşərək sevindi elə bil.Bayaqdan ulduzları narahatcasına seyr edən hal-əhvalından bir nişanə belə qalmamışdı daha.O,anlamışdı.Ən böyük həqiqəti dərk eləmişdi.Dərk eləmişdi ki,kainat və ümumiyyətlə hər nə varsa hər şey onun varlığından xəbər verir.Bir gündə hər nə varsa yenidən ona qayıtmalı və əbədi sonsuzluğa qovuşmalıdır.Kimlər üçünsə bu əbədi sonsuzluq zəhər qədər acı,kimlər üçünsə bal qədər şirin olacaqdı.Adam hələ heç zaman bu haqda düşünməmiş və düşünməyi belə heç ağına gətirməmişdi.Adam ən yaxın dostu olan ilhamın belə Allahın ən sevimli bəndələrinə verdiyi bir nemət olduğunu düşünərək rahatladı və sanki,mələklər də ona ilham vasitəsilə demək istəyirdi ki,əbədi yolçuluğun son dayanacağındasan və bu

dayanacaq sənin kimiləri üçün çox rahat olacaqdı və sən bu gecə ona,rəbbinə qovuşacaqsan.

Adam son dəfə gözlərini göylərə,ulduzlara yönəldərək sevinc dolu ifadələrlə rəbbinə olan şükrünü bildirdi və adam pıçıldayaraq nə isə deməyə başladı və deyəsən bir zamanlar əlçatmaz kimi görünən əbədiyyətə qovuşmağın bir addımlığındaydı...

2009

Gözləri çıxmış ölüm...(26 fevral Xocalı soyqırımında şəhid olanların əbədi ruhuna ithaf edirəm).

Ölümün gözləri çıxmışdı,vəhşicəsinə öldürülənləri görə bilmirdi.O gecə şəhərin dörd bir yanı qorxunc kabusların məskəninə çevrilmişdi.Hər tərəfdə başsız bədənlərin,bədənsiz başların tükürpədicə görüntüsü insana insanlıqdan bu qədər çıxmasını anladırđı.Havanın ölüm qoxuması,bayquşların belə canına vəlvələ salmışdı.Bayquşlar insanın bu qədər qəddarlıqla öldürülməsini görməmişdi,ya da görəcəyini belə heç ağına gətirməmişdi.Ruhların bir-birinə qarışdığı məkanda,zaman belə öz yerində donub qalmışdı,heyrətindən nə irəli,nə də geri çəkə bilirdi əqrəblərini.Saniyələr belə işləmirdi ölüm qoxulu şəhərdə.Göz yaşları qana dönmüşdü,dünyaya barışı səsləyən göyərçinlərin.Barış adlı səslənişin heç bir faydası toxunmamışdı insan adı daşıyan "insancığazlara".Barış bu qədər rəzalətə düçar olmamışdı dünya yaranandan bəri.Yarasalar öz yolunu itirmişdi bu gecə,adi gecələrdə görməyə-görməyə heç bir maneə olmadan uçan yarasalar.Bu gecə o gecələrdən deyildi,cəhənnəmdən qorxunc bir mənzərənin təsviri idi.Ölülərin canı olsaydı danışardı nələr çəkdiqlərini cisimlərinin."Qisas qiyamətə qalmaz"demişlər,amma qisası qiyamətə qalmışdı ölülərin.Heç zaman dərdlərini danışa bilməyəcəkdı ölülər.Sonsuz sayda canlar alan ölüm heç zaman bu qədər də yorulmamışdı can almaq vəzifəsinə keçəndən bəri.Gözləri çıxmış ölümün görə biləcəyi heç nə qalmamışdı.Gördüyünü görmüşdü artıq bir gecənin içində.Gördüklərini görmək istəməsə də görmüşdü.Ölüm belə məyuslaşmışdı insanların bu dərəcədə vəhşiliyindən dolayı.Öldürənlərin öldürülənlərə etdiyini ölüm belə etməzdi heç

zaman.Amma insan olmadığını bir daha göstərdi insan olmayan “insancığazlar”.

23/00 17.04.2011

### Labirint dünyanın Sevgi bucağı...(Esse).

Hardadır o bucaq? Milyon illərdir axtara-axtara tapa bilməyirik o bucağı biz. Kor işığa həsrət qalan qədər həsrətlik o bucağa. O bucağın varlığı utopik görünür bizə. Bəzən nağıllarda, bəzən xəyallarda arayırıq, tapa bilmirik ki, bilmirik. Tapa biləcəyimizə də ümidimizi üzürük çox zaman. Nə bilək bəlkə də bir addım ona yaxınlaşdığımız zamanlar da olub, amma hiss etmədən, duymadan uzaqlaşmışıq o bucağın ətrafından. Bəlkə də qapımızın ağzında saatlarla gözləmiş bizi, biz isə eşitməmişik qapımızın dəfəllərlə döyüntüsünü. O özü bizə öz ayağı ilə gəlmişkən, biz özümüz onu uzaqlaşdırmışdıq özümüzdən. Nə bilim o qədər bəlkələr var ki, bəlkə də elə bəlkələr unutdurub bizə o bucağa yetişməyin yollarını və ona görə də şübhələr içində itib- batdığımızdan itirmişik özümüzü, o bucağı, o bucağın mövcudluğunu. Bax beləcə hər an zərrə-zərrə özümüz də bilmədən yadlaşmışıq ona və o da bizə doğma gözü ilə baxmayıb daha. Sahildən uzaqlaşdıqca necə dalğalar içində batırsa insan bax bizdə eynən məhv oluruq beləcə. Onunla aramızda olan körpü bir ümid işığı düşməyəcək qədər zəiflədikcə məğlubiyyətimizin təməli qoyulur əslində. Bu məğlubiyyət başqalarına bənzəməyəcək dərəcədə sarsıdıcı olacaq və insan o zaman anlayacaq məğlubiyyətinin böyüklüyünü və bu böyüklük ona öz kiçikliyi göstərəcək. Bir zaman edə biləcəklərimizi etmədiyimizdən, zamanla edə bilməyəcəklərimiz çıxacaq qarşımıza və bu zaman öz acizliyimizi anlayacağıq dərinədən. O zaman qədrini biləcəyik o bucağın, amma o zamanda artıq gec olacaq və əbədi itirəcəyik o bucağı, daha düşünmək belə yersiz olacaq ona yetişməyin yollarını. Nə qədər hələ tamamilə bağlanmayıb o yollar o bucağı tapmaq üçün daha inadkar, daha mübariz olmalıyıq. Bu gün, bu gündə yox, elə bu saniyədən etibarən cəhd etməliyik. Bu an heç zaman gec olmayıb, sadəcə bu anın və bütövlükdə hər anın dəyərini bilməklə qovuşa bilərik o

bucağa. O bucağın adı Sevgi, sevginin məkanı isə o bucaqdadır. Sevgi günəş kimidir, sadəcə onu görmək üçün qara buludları qovmaq lazımdır gözlərimizin önündən və o zaman günəşlə gözlərimiz arasında məsafənin olmadığına fərqi olacağıq. Həqiqət olan şeyləri xəyal kimi yox, məhz həqiqət olaraq qəbul edə biləcəyimizdə, o zaman həqiqət günəşi parlayacaq ürəyimizdə."HƏQİQƏT SEVGİDİR, SEVGİ HƏQİQƏT!" bu yol o bucağa gedən ən gözəl vasitədir. Bu vasitəni itirməmək öz əlimizdə olduğu kimi, onu itirmək də öz əlimizdə olduğunu unutmamalıyıq. Ən əsası "qırmızı" işıq yanmamışdan öncə yetişməliyik ona, əks halda qəbul etməyəcək o bucaq bizləri.

20.10.2011 1:15:10

## YAZMAQ ...

Çoxlarının asan düşündüyü, azlarının isə olduqca mürəkkəb proses olduğunu anlamasıdır yazmaq. Hər kəsə nəsis olmayan, ancaq hamının daxilinin ən gizli nöqtələrinə qədər sirayət edən əbədi bir tələbatdır – yazmaq arzusu. Zamanından, məkanından asılı olmayaraq o səni haqladisa əsirinə çevrilir, onun əlindən heç yana qaça bilməyəcək dərəcədə qüvvətlidir – yazmaq vergisi.

Ən çox həssas olan insanların qəlbində zərrə-zərrə böyüyərək, anidən vulkan kimi partlamaqla özünün mövcudluğunu göstərməkdir yazmaq. Əgər yanar qəlbin, hər şeyi duyacaq istedadın yoxdursa axı necə qavraya bilərsən nədir yazmaq. Sən onun əsirinə çevrildikcə, o da sənə xidmət etməyə hazır olan bir qadın kimidir yazmaq. Yalnız üzdə deyil, onu içdə hiss etməyi, nazı ilə oynamağı sevəcək qədər ərköyündür – yazmaq. Şiltaqlığına dözə biləcəyin qədər sənə böyüklük gətirməkdə əsla xəsis deyil – yazmaq. Bəzən bilinməyəcək səbəbdən uzaqlaşmış yan qaça da bilər , günlərlə, aylarla, hətta illərlə də gözləməyə

məhkum edər səni və sən gözləyə-gözləyə ondan həmişəlik ayrıldığını düşündüyün zamanda anidən döyülər ürəyinin qapısı və sən onu bu qapıdan daxil edəndə bir ömrün yükünü çiyinlərindən atdığını sandığın dərəcədə xoşbəxt olmaq xoşbəxtliyini bəxş edər sənə – yazmaq. Nəticədə bəzən illərlə düşündüyün mövzunu, aylarla yaza bilməməkdir – yazmaq arzusu. Onun gəlişinin zamanını ondan başqa kim bilə bilər ki? Və bəzən hər şey dediklərimin əksinə də çevrilib, səni deyil günbəgün, addımdaaddım izləyə də bilər yazmaq və sən onunla ruhla can kimi yaşayarsan zamanı. Heç nəyin səndən yox, məhz ondan asılı olduğunu, sənin onu gözləməyinlə yox, onun səni yaxalamağıyla bağlı olduğunu unutmamaqdır sadəcə. Və bunu unudanlar sadəcə yazmaq üçün çabalaya – çabalaya keçirərlər həyatı və sonda nə yazıları əbədiyyətə qovuşdurar onları, nə də onlar yazdıqları ilə öyünə bilərlər. Səni səndən alıb özündə anlamadığın məkanlara götürə bilmirsə düşüncələrin o zaman səhrada su axtarırcasına boşuna zaman xərcləməkdir – yazmaq. Torpaq su ilə becərilirdiyi kimi, yazmaq da istedadla yetişib, duymaqla yaşanar və o zaman sözünü deməklə hünər göstərməyə qabil olar insan. Nələri yaza bildiyindən asılı olmayaraq, nələri yaza bilmədiklərin düşündürməlidir səni və sən düşüncələrinlə fəth edə bilərsən zamanla yaza bilmədiklərini. Zaman hər şeyin açarı, açar isə zamanın dərinliklərində gizlənən sirli bir vasitədir. Bu vasitədən istifadə etməyi bacaranlar nail ola bilər istədiklərinə. Sonda sonu olmayan sonsuzluqda əbədi səadəti axtarıb tapa bilməkdir – yazmaq.

28.10.2011 23:52:21

## Atılmış mələk.

( Gecə barlarında cəhənnəmi yaşayan günahsız qadınların əziz xatirəsinə ithaf ).

I

Atılmışdı. Bir “saf” bildiyi sevgilisinin amansız tuzağına düşmüşdü Mələk. O gecə olanların necə baş verdiyini özünə belə inandırmaqda çətinlik çəkirdi. Ehtirasınmı qurbanı olmuşdu, ya bir xoşbəxt ailə qurmaq arzularımı tutmuşdu gözünü. Hər nə isə olan olmuşdu artıq, yayından çıxmış oxu kim qaytara biləcəkdi. Bir tək kiçik kağız parçası qalacaqdı “saf” bildiyi sevgilisinin gedişinin ardından.

“ Səni məhz bu gecə üçün xəyal edirdim və bu gecə sənle mənim aramızda olan ilk və son gecə olacaq. Məndə sənə qarşı sevgi yox, sadəcə bir ehtiras, bir şəhvət oyanmışdı içimdə və sonda istəyimə çatdığımdan dolayı olduqca xoşbəxtəm. Səhər sən bu sətirləri oxuyan zaman mən uzaqlarda, çox-çox uzaqlarda olacağam və bir daha qarşılaşacağımıza belə ümid etmirəm. Əlvida!

Bu sətirləri oxuduqca yeddi dəfə ölüb-dirilmişdi Mələk. Hara getsə, kimə getsə bağlanacaqdı üzünə qapılar, damğalanacaqdı və bu gözəl adın sahibi ömürlük lənətlənəcəkdi. Bütün bunları düşündükcə daxilində bir titrəyiş yaranır, gözlərindəki yaş leysan kimi axa-axa süzülürdü yanaqlarından. Getdiyi yerlərdə, döndüyü küçələrdə, izdihamlar içində bir tək onu axtaracaqdı Mələk. Əlində olan vur-tut on manatı yeddi gün xərcləyəcəkdi sadəcə. Bəs sonra, sonra nə edəcəkdi dalğalar içində boğulan adam.

Hadisədən keçən dörd gün ərzində çox şeyi fikirləşmişdi, çox götür –qoy etmişdi. Bir əlac yolu tapa bilməmişdi. Bir o murdar işi düşünməmişdi hələ. Ancaq onu da düşünməyinə çox az zaman qalırdı və zaman onu o işə



doğru aparırdı. Bir zaman adı Mələk, özü mələk olan bu insandamı o şeytan əməlinə üz tutacaqdı. (Ətiniz ürpəşirsə demək hələ yaşayır vicdan, kor olmayan gözlər var demək). Mələklərin şeytana möhtac olmasından daha bətər olası bir şey varmı dünyada. Yox, əlbəttə ki, yox, ola da bilməz, olması belə mümkün deyil...

## II

Zaman 2011 in bir yaz səhəri. Məkan Bakının gecə barlarından biri. O barlardan biri ki, səhərə kimi ulayırdı “musiqi”lər, atılıb-düşürdü fahişələr, bərəlmiş gözləri ilə “kişiliyindən” zövq alırdı kişiciyəzlər. Siqaret tüstüləri, içki qoxuları, dəyişkən işıqları ilə cəhənnəmi xatırladan, adını çəkməyə belə dilim gəlməyən gecə barlarının birində bir zaman mələk olmuş bir qadın da yaşayırdı bu cəhənnəm həyatını. O həyat ki, ona “sevgili”sindən ərməğan edilmişdi, təsəvvür edirsiniz sevgilisindən. Necə də qəribə səslənir deyilmi? O, sevgili ki, bir daha heç zaman onunla qarşılaşmayacağını yazırdı son məktubunda. Hər sözü bir insan öldürən sətirlərində. İllər ötmüş, Mələk də, o da bir xeyli yaşlaşmış olsalar da yenə bir- birini tanıya biləcəkləri qədər cavan idilər hələ və tale o “saf” sevgilini özü- öz ayağı ilə gətirmişdi Bakının gecə barlarının birinə. Öz fahişəsini gözləyirdi o “saf” sevgili, XXI əsrin saxta məcnunlarından biri. Və zaman yetişdi daxil olduğu iki nəfərlik otaqda qarşısına çıxacağı fahişənin o qadın olacağını heç zaman güman eləməzdi bəlkədə, bəlkə də heç güman etməmişdidə. Gözlərinə inanmasalarda artıq hər ikisi inanmışdı buna və yuxu kimi anın mövcudluğuna. Bir müddət sükut çökmüşdü araya və sonra oğlan yalvarmağa başlamışdı, etdiyi əməlinin alçaqlığından dolayı üzr istəmək, yalvarmaq nəyi dəyişəcəkdi ki. Və sonra Mələk özü son dəfə məhz burda, bu gecə barlarının

birində hər şeyə son qoyacaq və ürəkləri yandıran bu sözləri deyəcəkdi “saf” sevgilisinə.

“Səni adam bilmişdim, adam bildiyim üçündə inanmışdım sənə, qəlbimi vermişdim, sevmişdim səni, demə heç sevlməyə dəyməyəcək qədər alçaq, əclaf imişsən sən. İndən sonra min dəfə yalvar, üzrxahlıq elə. Axı bunlar nəyi dəyişdirəcək ki, yoxsa nələrinə dəyişə biləcəyinə inanırsan hələ də. Adım ömürlük damğalanmış, qaytar mənə adımı, namusumu qaytar. Ötən günlərimin səadət dolu anlarını qaytar. Bir bakirə qızçıqazın ümid dolu arzularını qaytar. Bilirəm qaytara bilməyəcəksən və bunun üçün də daha səndən istəniləcək heç nəyim yoxdur. Məni bir daha görməyəcəyini düşünürdün, amma indi pis yer olsada burası özün-öz ayağınla gəlmisən görüşmə. Burası sənin kimilərin bədbəxt elədiyi onlarla qadının son ümid yeri, cəhənnəm məkanı. Məni, mənim kimi zavallıları buraya sürükləyərək məhv etməklə kişilikdən dəm vuran kişiciyəzlərlə doludur bu məkan. İndi isə son qərarı da mən verəcəyəm sən yox. Rədd ol, rədd ol gözlərim önündən ki, bir fahişə qadından daha alçaq olan birini görməsin gözlərim”.

Və hər şey bununla bitəcək, illərlə çəkdiyi acısını azacıq olsa belə azaldacaqdı Mələk. Ürəyindən keçənləri o ki var deyəcəkdi “saf” sevgilisinə.

“Dağ dağa rast gəlməsədə, adam adama rast gələr” kəlamını boş-boşuna deməmiş babalar. Dünyanın harasında olursansa ol, əgər qismətində nə isə bir şey varsa demək mütləq olacaq o şey, görüşmə, tanışlıqımı daha nələr, nələr.

16.11.2011 23:22:20 Habil Yaşar.

Baş hərfi “ ” .

“” – ümid dolu gəncliyimin pıça çıxmış arzularının qatili. Ömrümün ən şirin anlarını acıya çevirən ilanların ən zəhərlisi. Əlifbada ən çox mənə səni xatırladan baş hərfi “” olan amansız sevgilim. Hər nə desəm azdı sənə, sən ey rəhmsizlər, rəhmsizi.

Yox bəlkə də heç zaman, bir ömür boyunca oxumayacaqsan sənə yazdıqlarımı, giley dolu hekayəmi. Və ya varlığımdan, yazılarımdan xəbərsiz yaşayacaqsan gələcəyini. Bir dəfə də yadında düşməyəcəyimi düşünürəm, çünki sənin xasiyyətinə yaxşı bələd olduğumdan deyirəm bunları. Qışqırsam eşitməyəcək, yazsam oxumayacaq, ağlasam duymayacaq, ölsəm ağlamayacaqsan. Bilirəm bütün bunların heç bir dəyəri yoxdur sənə, çünki sən sənə qiymət verənlərin qiymətini anlamayacaq qədər xudbinsən. Yeddi il bundan öncə necə idinsə eləcə də qalmınsansa acıyıram sənə həyat yoldaşım deyən (rəqibim olmağına rəğmən) o insanın gününə. Yox yəqin ki, burda yanıldım, nə bilim bəlkə o səndən də betər xudbinin biridir, sən onun yanında toya getməli biri imişsən. Hər halda fərziyyələr çox ola bilər, ancaq bir həqiqət var ki, sən hər hansı bir kişinin xanımı, qadınısan. Sənə yalnız və yalnız xoşbəxtlik diləməyə çatır gücüm. Mən qarğış üçün yox, alqış üçün yarandığımdan məndən ancaq bunu gözləyə bilərsən.

“ ” – bilirəm oxumayacaqsan yazdıqlarımı. (Ancaq unutma ki, mən bir yazaram, dərdlərimin yazarı. Sənsiz yaşaya bildimsədə, yazmasam yaşaya biləcəyimə inanma. Həyatda ən etibarlı dostum ilhamımdır, çünki məhz o kədərimdə, sevincimdə mənimlə qoşa addımlayır, heç zaman məni tərk edib getmir, uzaqlaşmır yanımdan). Sən oxumasan belə minlər, bəlkə də milyonlar oxuyacaq yazdıqlarımı, çünki hər kəs özünü tapacaq yazdıqlarımda. Çoxları bəlkə də öz vəfasız sevgilisinin baş hərfini yazacaq sənin baş hərfin olan “ ” nin yerinə. Bir tək sən oxumayacaqsan, xəbərsiz qalacaqsan

yazdıqlarımdan. Qəribədir deyilmi? Axı bir zamanlar ilk oxucusu sən idin hər nə yazırdımsa, qəzet oxumayan sən mənə görə izləyirdin ədəbi mətbuatı.( özün filologiyada oxumağına rəğmən.İnsafən bunu da deməliyəm. ”Sən əlaçı idin, sözün əsl mənasında əlaçı.Sənə qrup yoldaşlarım oxumağına görə həsəd aparanda, mənə sənə qovuşmaq üçün alışırdım”). Mənə görə ilk dəfə Yazıçılar Birliyinə ayaq basmışdın, axı o gün, mənim ikinci kitabım olan “ Məni Sevgi Yaratdı” kitabımın təqdimatı idi. Bir tək gözüm səni gəzirdi onlarla insanların arasında, görkəmli yazıçılar, şairlər, qohumlar, dostlar arasında bir tək sənə görə həyəcanlı idim, çünki tənqid edilsəydim məhz sənin yanında utanacaq, qızaracaqdım. Şükürlər ki, yanında bir o qədər də acizləşmədim o gün. Tənqidlərlə yanaşı tərifləndim də. Nə bilim bəlkə sənə qürurlanmışdın, axı sənin sevgilinin kitabının təqdimatı idi. Onu hər gün intizarda qoymağına rəğmən, o səndən bir an olsun belə ayrılmaq istəməyən aşiq idi. Deyəsən səni şikayət edə-edə özümü də təriflədim bir az. Heç yaxşı çıxmadı.Yoxsa son illər ərzində mən də xudbinləşmişəm. Yox bu ola bilməz, ona görə ola bilməz ki, bir şair heç zaman xudbin ola bilməz, kim nə deyir desin, mən şairlərin xudbin ola biləcəyinə inanmıram. Hə, nə isə uzaqlaşmayım sənin atmosferindən. Hər necə olsa sənin havanın da öz gözəlliyi inkaredilməzdir. Çünki, sənin havan mənə ilham vermiş, dərin - dərin düşünməyimə səbəb olmuşdur. Amma nəticədə heç bir şey səni qaytara bilməz. Sən elə sənən. Üzərimə səni yazılarımda yaşatmaq düşür sadəcə və inanıram ki, sən o yazılarda sonsuzadək yaşayacaqsan. Çünki hər şeydə bir az sən varsa və sən olan hər şey gözəldir, əvəzsizdir. Sənə aid “şah əsər”imi nə zaman yazacağımı bir ulu tanrıdan başqa heç kim bilmir.

Baş hərdi “ ”- indi bilmirəm haralardasan. Azacıq eşitmişəm ucundan-qulağından. Eşitmişəm ki, ailəlisən, bir

qızın var, işləmirsən.( Təəssüf ki, o qədər oxumağın sonunda işsizsən. Bəlkə, həyat yoldaşın razı deyil işləməyinə, yaxud ehtiyacın yoxdur işləməyə. Çox şey düşünmək olar , ancaq nəticədə işsizsən). Xoşbəxtsənmi, yaxud əksinə. Hər nə olursan ol onsuzda həyatda hər şey nisbidir Eynşteyn misalı.

Baş hərfi “ ”- aradan yeddi il keçib. Düşünürsən 7 il, zarafat deyil, bir igidin ömrü deyib babalar. Həyatımda nələr olub keçib saymaqla qurtarmaz “ ”. Uğurlarım da olub, itirdiklərim də. Ən başlıcası səni itirmişəm, bundan sonra itiriləcək nəyim var ki...Hər nə itirsəm yenə sənin yoxluğunun yanında heç nə olacaq. Bu yaxınlarda üçüncü kitabımın nəşrinə hazırlaşıram, xəyal edə bilmirəm sənsiz keçiriləcək kitabımın təqdimatını. İnanmazsan bəlkə də, yazarkən nələr keçirdiyimi. Qələmlə yazmıram deyəm ki, mürəkkəb yerinə qanımla yazıram “ ”. İndi artıq çoxları kompyuterdə yazmağa adət edib, axı biz yazarlarda zamanla ayaqlaşmalıyıq.( ancaq mənə görə qələmlə yazmaq daha gözəldir). Ay səni qolu-qanadı qırılmış həyatımın səbəbkarı. Bilirsən kimlərsə xəbər verə də gələsən o təqdimata, yaxud yuxunda qeybdən xəbər verələr sənə təqdimatın keçiriləcəyi məkanı, tarixi. Nə olar bilirsən, düzü mən də bilmirəm nələrin olacağını, nələrin yaşanacağını. Bir onu bilirəm ki, o baş versə heç nə əvvəlki kimi olmayacaq həyatımda. Həyatım 180 dərəcə bucaq altında dəyişəcək istiqamətini. Ax bir gəlsən...Yenə yeddi il öncəki kimi səni düşünəcək ürəyim, səni axtaracaq gözlərim. Səni, səni, səni baş hərfi “ ” olan sevgilim. Sən gəlsən kölgəndən belə tanıyaram varlığını, saçlarının ətirindən anlayaram iştirakını...Ax xəyallar, xəyallar bir gərçək olsa, olsada olsa.

Baş hərfi “ ” sonda sənə yeddi il öncə yazdığım şerdən iki misranı xatırladıram, bunu ömür boyu xatırladacam sənə.

Məni istəsən də, istəməsən də,  
Mənim olacaqsan şerlədimdə.

Hə sevgilim mənim olacaqsan. Cismani qovuşmasamda sənə ruhən əbədi mənimsən, mənim olaraq da qalacaqsan. Bu ruhu heç kim məndən ala bilməz, hətta ölümün özündə. Çünki mən bütün ruhumla sənə bağlıyam, sən mənim içimdə görünməyən bir mənsən. Bütün bu mənlərimlə sən mənimsən, mənimsən.

10.12.2011 1:06:06

Yoxluğumun Varlığı...(05.12.2011 2:08:41)

**S**usdum \_\_\_bacara bildiyim və bəlkə də bir azda artıq qədər susdum...Susdum ki, belə daha məsləhətmiş deyə düşündüm öz- özümə. Həftələr ayları, aylar illəri itələdi bir-birinin ardı ilə. Və zaman ehtimal edə bilmədiyim qədər tez keçdi, elə keçdi ki, bir yarpağın yanıb kül olması qədər tez. Susmağım yoxluğum yox, yoxluğumun varlığının bir əlaməti idi, çünki mən yoxluğumda da var idim və yoxluğum gözlə görünə bilməyəcək qədər varlıq idi. İllər sonra yoxluğumun varlığında özümü tapa bildiyimdə sevindim. Sevindim ki, yoxluğumda varlığım unudulmayıb, varlığında yox olanlardan olmayacağam.

**S**usdum \_\_\_ancaq bir an belə itirmədim həyat eşqimi, yaşamağa, yaratmağa olan sonsuz məhəbbətimi. Daima nələrəsə, nələri isə etməyə çalışdım. Hər nə etdimsə az gördüm, aza qane olmadım. Hər nə etdimsə susaraq

etdim, sükutla yola verdim yoxluğumun varlığını. Özümdən danışdırmadan yaşamağı bacardım, yaşadım ki, sadəlik daha gözəldir. Sadəliyimdə tapdım yoxluğumun varlığını. O varlıq ki, əbədi yoxluqdan azad edəcək məni və bir gün bu dünyada olmayan zaman belə unutmarmayacaq yoxluğum varlığımı. Yoxluğumla varlığım arasında heç bir məsafə olmayacaq, çünki mən yoxluğumda da var olacağam...

(05.12.2011 2:08:41)

Bir ruhun yazdıqları...

“Fantastik-həqiqət hekayəsi”

Hə...deyəsən mən ölmüşəm axı. Dostlar, tanışlar yığışib həyətimizdəki xeyir-şər evində yeddimi verirlər. Çox təəssüf ki, mən bu məclisdə iştirak edə bilmirəm. Bəlkə də sağ olsaydım heç zaman məni bu qədər yada salmazdılar. Dirilər diriləri ölümündən sonra axtarırsa daha çox gecdir. İndi camaatın gözündə yaş görsem də mənim üçün heç bir dəxli yoxdur. Hətta valideynlərimin göz yaşlarına belə etinasızam. Çünki mən əzab dolu bir dünyadan, maddiyyatdan ayrılmış, çəkisizlikdə, rəngsizlikdə yaşayan bir ruham. Bütün bunlar mənim üçün olduqca əlverişlidir. Ona görə əlverişlidir ki, indi mən tam sərbəstəm. Ona görə sərbəstəm ki, daha nə ailə qayğıları, nə iş problemləri düşünürəm. Məni heç nə maraqlandırmır, bir şeydən savayı. Onun da adı hələ o dünyada olarkən hər an məni izləyən, qəlbimi alovlandıran, sönməz bir ehtirasımdı və bu ehtirasın adı yazmaqdı. Hə yazmaq , daxilimi boşaltmaq. Bacara bildiyim qədər içimdəki sarsıntıları, acıları çölə püskürmək. Yazmaq ruh halı ilə bağlı olduğu üçün, məzara getməyən, çürüməyən yeganə nemətimdi. Mənə

yalan dolu dünyadan qalan yalnız o oldu, digər hər şeyim torpağa qarışıb , yavaş-yavaş çürüməyə başlayır. Artıq yeddi gündür ətimi böcəklər, qurdlar yeməklə məşğuldur. Onları da qınamıram. Axı onlar da canlıdır. Onlar da yaşamaq üçün nələri isə yeməlidirlər, insan əti olmağına rəğmən. Ancaq bir tək ruhumdakı, fitrətimdəki bu nemət mənimlə yoldaşlıq edir, o əbədi olaraq mənimlə yaşayacaqdır.

Nə isə, məqsədim yasım və ölümümü təsvir etmək yox, ruhumun ölümdən sonrakı halı ilə bağlıdır. Yuxarıda yazmaq ehtirasımın gücündən dedim, indi də ölümümün yeddisi günü ruhumun başına gələnələrindən danışmaq istəyirəm.

Əvvəl ruhum xeyir-şər məclisini dolaşıb dirilərin mənsizliyini müşahidə etmək istədi. Təbii ki, heç kəs məni görmürdü, görə də bilməzdi axı mən var ola-ola yoxdum, yoxdum deyəndə də düz çıxmır vardım, amma onlara görə yoxdum desəm daha yerinə düşər. İnsanların məclisdə oturub nə danışdıqlarını dinləmək istədim öncə. Haqqımda yaxşı danışanlar da, pis danışanlar da oldu. Qonşumuz Əli dayı digər tanışlara: “ Rəhmətlik cavan getdi, olduqca yaxşı insan idi. Bir kimsəyə pislik etməz, bir kimsədən də qeybət etməzdi. Pisliyə qarşılıq yaxşılıqla cavab verərdi. Qədərindən artıq sadə idi, utancaqlığını demirəm hələ”. Bu sözləri eşidən ruhum Əli dayıya sonsuz minnətdarlığını elədi, təəssüf ki, o bunalrı eşitməyəcəkdi, çünki yaradan bunu öz sirri olduğundan kimsəyə bildirməmişdi, hətta öz sevgili dostu peyğəmbərinə də. Məclis davam edir, yavaş-yavaş söhbətlərin mövzusu da dəyişirdi. Hərə öz dərindən, işindən-gücündən danışmağa başlamışdı. Başda əyləşən molla da elə hey danışdı. Çox zaman danışığını dinləmirdilər də. Hərə öz hayında idi. Heç on dəqidə olmazdı ki, buradan çıxıb öz əvvəlki evimə getmək istədim. O evdən ki, yeddi gün öncə cənazəmi götürmüşdülər və məni son mənzilə yola salmışdılar.



Əslində mənə yox, mənə aid olmayan cismimi götürmüşdülər, ruhum öz yerində idi. Anam-atam ağlayırdı, ancaq mən bunun günah olduğunu düşünürdüm o zaman. Qışqıra bilsəydim susmaqlarını deyərdim. Evimizə qapının düz yanına çatanda ağlaş səslərindən qulağım demirəm, axı artıq cismim yoxdu, ruhum titrədi. Bir balasını itirən anam yerə-göyə sığmırdı. Düzü ən çox anama acıdım. İki mənada acıdım ona. Birincisi ayrılıqdan yandığı üçün. İkincisi mənim indiki dünyada xoşbəxtliyimdən xəbərsiz olduğu üçün. “Mən indiki dünyada necə də xoşbəxtəm” demək istədim anama, ancaq nə fayda söylərim nəticəsiz qalacaqdı. Axı mən sadəcə ruhdum. Dili, ağızı olmayan, fəqət zamansızlığa, məkansızlığa malik olan bir ruh. O ruh ki, insanı insan edən sirli bir varlıq. Yavaş-yavaş dəhlizdən keçib mətbəxə daxil olarkən ruhum bilgisayarımı gördü. Sevē-sevē işlətdiyim, əzizlədiyim o cismani cihazı. Bilgisayarı açıb ora öz düşüncələrimi yazmaq istədim. Sonra bunun mümkünsüz olacağını düşündüm, amma bütün enerjimi yığıb onu açmağa biləcəyimi də unutmadım. Elə bu dəmdə evdəkilərin aşağı düşəcəklərini eşitdim. Əlimə fürsət düşmüşdü və bu fürsəti dəyərləndirə bilməsəm o zaman günahkar özüm olacaqdım. Az sonra ev dirilərdən tamamilə boşaldı və mən ruhumla tək qaldım. Bilgisayarı açmaq üçün bütün enerjimi topladım və istəyimə nail olduqdan sonra olduqca sevindim. Axı düşünəcəklərim itməyəcək yenidən yazılacaqdı və sonradan bilgisayarı açan zaman yazdıqlarımı görəkdilər, oxuyacaqdılar. Demək mən bir yazar olaraq hələ də yazmaq qabiliyyətimi itirmədiyimi dirilərə sübut edəcəkdim.”Word” proqramını açdıqdan sonra ilk işim düşüncələrimi toparlamaq oldu və az bir zaman ərzində onları yazmağa nail oldum. Bundan sonrakılar “Bir ruhun yazdıqları” adı altında dünyaya yayılacaq, bəlkə də milyonların marağına səbəb olacaq, elmdə yeni bir dönəmin başlanğıcına gətirib çıxaracaqdı.



Mən ruham. Yeddi gün öncə dünyasını dəyişmiş gənc yazarın ruhu. Sizə görə ölmüşəm, mənə görə isə mən əbədi olaraq dirilmişəm. Sizdən mənə heç nə qalmadı, məndən sizə qalacaqlar da fanidir. Sizə görə mənsizlik ölüm qədər acıdır, mənə görə isə ölümün heç bir acılığı yoxdur. Görürsünüz mən necə də dəyişmişəm. Məni heç kim ölüm bacaran qədər dəyişə bilməzdi. Nə anam, nə atam, nə də hər gün saçlarını tumarladığım biricik sevgilim. Nə də bütün bunları mənə bəxş eləyən həyat. Həyatdakı bütün sevinclər, kədərlər, problemlər, düşüncələr. Heç nə. Mən sizin dünyanızda olduğundan milyon dəfə daha səmimiyəm. Bütün bunları belə başladım ki, biləsiniz. Biləsiniz ki, sizin dünyanızda heç nə ölüm qədər təsirli deyil və indiki dünyam qədər gözəl deyil. Ruhumun varlığını daha çox indi duya bilərəm. İndi duya bilərəm həqiqətin varlığını. Hər kəs ruhuna bağlıdır amma, heç kəs bu bağlılığı mənim öncəki dünyamda tam yaşaya bilmir, tam nədir heç milyonda birini desəm yenə azdır. Gec-tez hamınız anlayacaqsınız ruhun nə demək olduğunu. Mən sadəcə azacıq məlumat vermək üçün yazıram yaza bildiklərimi. Yaza bilmədiklərim daha çoxdur. Çünki zaman azdır, sizlərin evdə olmadığı zamanı deyirəm. Siz evdə çox olursunuz və mən də həmişə yaza bilməyəcəm. Düşündüklərimi də sizə çatdırı bilməyəcəm. Mənə verilən bu az zaman icazəsini dəyərləndirə bilmək üçün çalışıram. Hər nə yazacamsa qənimətdir. Mən sizin dünyanızda bir an belə tamam xoşbəxt ola bilmədim. Maskalanmış insanlar, itirilmiş dəyərlər, ölmüş vicdanlar, süni təbəssümlər arasında necə xoşbəxt ola bilərdim axı? Hər gün internetdən, televiziyadan eşitdiyim qan xəbərləri, ata-oğul, qardaş-bacı bıçaqlanmaları necə xoşbəxt edə bilərdi məni və ya xoşbəxt olmağa haqqım varmı

mənim? Yox, əlbəttə ki, yox. Xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quranlardan olmaq düşüncəsi necə xoşbəxt edə bilərdi məni? Məni, məni, məni çoxlu deyə bilərəm sizə bu mənilərdən. Sonda bu “məni”lər bir nöqtədə cəmlənir. O da xoşbəxtliyini rədd eləyən adamların cəmləşdiyi məkandır. Sizlər mənə acıyırsınız, cavan öldü deyirsiniz. Əslində hər şey əksinədir, acınılası mən deyiləm, sizsiniz. O sizlər ki, xoşbəxtliyi tapmaq üçün çapalayırdınız, çapalayırırsınız və çapalayacaqsınız. Ancaq hər nə qədər çapalasanızda tapa bilməyəsəksiniz. Çünki həqiqi xoşbəxtliyin məkanı deyil yaşadığınız dünya. Süni xoşbəxtliklərlə aldadıb başınızı, ətinizi yeyir o dünya. Sizlərsə hər gün daha bağlanırırsınız dünyaya, dünya sizdən hər an uzaqlaşdıqca, siz ona daha da yaxın olmaq istəyirsiniz. Oyun kimidir dünya həyatı, mənim dünyamda isə hər şey təbii və ecaz kardır. Şübhəylə yanaşacaqsınız amma, mən sizin dünyanıza əsla qayıtmaq istəməzdim. Çünki sadaladıqlarımı yenidən yaşamaq özümə qarşı ən böyük təhqir olardı. Hə, necə düşünürsünüz düşünün , mən ruham. Ruhlar yalan söyləməz və ya ruhun dəlisi olmaz. Mən heç zaman dəli olmadım zətən.

Sonda ey o dünyanın süni adamları. Hamınıza səslənirəm. Yazdıqlarımı sona kimi oxuyun, məndən nigaran olmayın. Əksinə mən sizlərdən nigaranam ki, ruhunuzu itirməyəsınız deyə. Əgər olan-qalan ruhunuzu da itirsəniz o zaman tamamilə məhv olacaqsınız. Yeganə yazmaq ehtirasımın mənimlə sonsuza qədər var olacağını düşünmək daha da sevindirir məni. Çünki ruhumun varlığı, yazmağımın da varlığı deməkdir. Bütün bunlara görə ruhuma borcluyam və mən ruh bir yazaram. Ruh bir yazar olaraq da yazmağıma davam edəcəyəm. Siz evdə olmayan müddətlərdə bilgisayarımı açıb yazacağam və siz də oxuyaraq yazılarımı internet saytları, sosial şəbəkələrdə bu adla paylaşacaqsınız. “Bir ruhun yazdıqları”.

27.12.2011 2:45:03

Adamlar həyatı sevmirlər,amma sevə-sevə yaşayırlar.

Məndə hər şey vardır,səndəsə bir şey,  
Mənim hər şeyimdir səndəki bir şey.  
O sənin sevgindir,məhəbbətidir,  
Sənin mənə olan məhəbbətidir.

Səadət qapımızın ağzındadır,sadəcə biz o qapını açmırıq ki,içəri daxil olsun.

Dahi olmaq istəyirsənsə,heç zaman dahi olacağını düşünmə.

Yol gedirəm sonsuzluğa, demək sonum olmayacaq.

Heç kəs səhv etməkdən sığortalanmayıb, ancaq bir kəs eyni səhvi yenidən və yenidən edirsə bu səhv yox yaramazlıqdır.

Labirint dünyanın sevgi bucağı, Axtarıb tapana səadət düşür.

Heç nə dəyişməsəydi, hər şey məhv olardı. Dəyişkənlik əbədiyyətin açarıdır.

Şairlər ruhlarına borcludurlar,çünki ruhu həssas olmayanın şair olması əsla mümkün deyildir.

Hər şey önəmli deyil,önəmli olan hər şeydir.

Həsrət qaranlıq qədər qorxulu,qaranlıq həsrət qədər üzücüdür.

Sən düşüncə üfiqlərinin genişliyi qədər əzəmətlisən.

Mən düşündüyün qədər aciz,səndə düşündüyüm qədər mərhəmətli deyilsən.

Sevgisiz ürək,işıqsız ev kimidir.İşıqları yandırın ki,qəlbiniz nurlansın.

Poeziya-ruhun sarsıntısı, qəlbin rahatlığıdır.

Tale yazılır,bizsə onun cızma-qaraları içərisində özümüzü tapmağa çalışırıq.

Bir balaca yumşaq olmaq istədim,  
Niyyətimi anlamayıb güldülər.  
Bir balaca torpaq olmaq istədim,  
Üzərimdə dava salıb böldülər.

Mündəricat...

Üzü sabaha.(Ön söz).

Şerlər...

Çəkirik.  
Dünya.  
Dünya özün boyda dərd verdin mənə.  
Xəzər.  
Allah.  
Yuxular.  
Qara bulud.  
Qabırğalar.  
Məmləkətim.  
Hələ.  
Ağac.  
Hər kəsin üzündən tökülür ölüm.  
Ölümümə ağı.  
Körpə dilənir.  
Dözürəm hələ.  
Ağartmayıb.  
Soyuyub.  
Türkün səsi.  
Mən də dilənçiyəm.

Nigaran tabut.  
Ölən torpaq.  
Gərək.  
Şəhər gecələri.  
Anadır.  
Gülmə bu dünyanın üzünə gülmə.  
Bir gün.  
Gülə-gülə ağladım.  
Yağ, ey yağış.  
Bir yarpağın qürub çağı.  
Yağış olmaq istəyirəm.  
Gülə-gül kimi yanaş.  
Qıymayın barışın cocuqlarına.  
Tapmaq istəyirəm.  
Əsgərlik düşüncələri.  
Gözünü yaxşı aç.  
Nəyi itirmişəm tapa bilmirəm.  
Qadın.  
Adlar.  
Yazılar.  
Düşmən biləcək.  
Qəribə.  
Mən artıq yer adlı yerdən küsmüşəm.  
Zaman.  
Mələklərin göz yaşı.  
Varlığında itən zaman.  
Fatiməm.  
Örnək sənət sahibi.  
Səni gizləmişəm.  
Sevgilər və nifrətlər.  
Yoxsulluğun sən üzü.  
Sənə görə.  
Bu gecə həsrətin özündən böyük.  
Həsret nəğməsi.  
Gizlənpaç.  
Boyat xatirələr.  
İtirdim.  
Nə yaxşı.  
Çiçək və qızcığaz.

Həsrətin özündən böyük.  
Bir körpəcik sevinc.  
Küləklər.  
Ceyran demirəm mən sənə ondan da gözəlsən.  
Səninlə bərabər olmaq.  
Açılmayan kitab.  
Axtarıram.  
Nazik kitab.  
Şehsiz gül.  
və bir daha.  
Mühəmməd (SAV).  
Ramazan.  
Yalvarış.  
Sən dəxi candan da yaxınsan bizə.  
Qurandı.  
İslama doğru.  
Ölüm mələyi.  
Kara bulut.(türkiyə türkcəsində).  
Kabırğalar. (türkiyə türkcəsində).  
“Xocalı harayı” bir pərdəli dram.

#### Hekayələr...

Ölüm (əcəl zəngi).  
Sevgi haqqında.  
“Ağıllı “dəli” adam”...  
Dahi.  
Ölümqabağı düşüncələr.  
Gözləri çıxmış ölüm...  
Labirint dünyanın Sevgi bucağı.  
Yazmaq...  
Atılmış mələk.  
Baş hərfi “ ” .  
Yoxluğumun Varlığı.  
Bir ruhun yazdıqları...

